



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir



№ 113 (7038)

29 iyun 2024-cü il.
Qiyməti 60 qəpik



Vətənə daş, torpağa
qardaş, ölkəyə
vətəndaş olduq

3

Azərbaycan ilə ABŞ arasında ügurlu əməkdaşlıq qurulub



2

*Prezident İlham Əliyev ABŞ Dövlət
katibinin Avropa və Avrasiya məsələləri
üzrə köməkçisini qəbul edib*

Qalib Azərbaycan yeni seçki ərefəsində




4

Fransa vətəndaş
müharibəsinə
sürüklənir



5

UNESCO: "dünyada 250
milyon uşaq təhsil almaq
imkanından məhrumdur"




2

İqlim dəyişmələrinə qarşı
beynəlxalq həmrəylik



3

**Dağıstan
hadisələri -
"Maskirovka
doktrinası"**



10

**Ügurlu
sosial
siyasət**



6

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birleşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayni qəbul edib. Ceyms O'Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmənnunuqla qeyd etdi. O, ABŞ-in regional sülh gündəliyinin irəliyə aparılmasına sadıqlılığını və bu prosesi dəstəkləməyə hazır olduğunu vurguladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dağlıq və digər məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Antoni Blinkenle telefon danışığını məmənnunuqla xatırladı, bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu dedi. Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlerindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurgulandı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətəşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-in öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurgulandı.

Azərbaycan ilə ABŞ arasında uğurlu əməkdaşlıq qurulub

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib



Hulusi Kılıç: "Silahlanma Ermənistana böyük ziyan vurur"

Fransanın Cənubi Qafqaz siyaseti, o cümlədən Ermənistana silah tədarükü regional sülhə və sabitliyə birbaşa təhlükə yaradır. Bu barədə AZERTAC-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, "IMZA" Sosial İnkişafə Dəstək İctimai Birliyinin qardaş ölkədəki nümayəndəsi Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, silahlanma kursu Ermənistanın özüne də böyük ziyan vurur.

Ekspert bildirir: "Ermənistanın silah arsenalını artırması təkcə Azərbaycan üçün deyil, Türkiye üçün de riskli və təhlükəlidir. Paris və İravan bölgənin ən güclü orduları ilə qarşı-qarşıya olduqlarını dərk etməlidirlər. Ermənistanın təhlükəsizliyinin yeganə yolu dialoqdan və Azərbaycanla sülh sazişindən keçir".

Kılıç qeyd edib ki, İravan öz resurslarını silahlanması deyil, iqtisadi inkişafə və əhalinin rifahının artırılmasına sərf etməlidir. O, Ermənistani "mikrodövlət" adlandırbı və xəbərdarlıq edib ki, ermənilər bundan əvvəl Afrikadan qovulmuş Fransanın ardınca getməmelidir. "İravan regiona aid olmayan kənar dövlətlər, o cümlədən Fransa üçün platforma rolu oynamamalıdır. Erməni tərefi birdəfəlik başa düşməlidir ki, Azərbaycan öz ərazi bütövüyünü və suverenliyini təmin edib və onun torpaqlarına istənilən təcavüzün ağır nəticələri olacaq", - deyə Kılıç vurğulayıb.

Diplomatın sözlərinə görə, Türkiyə və Azərbaycanın orduları lazımlı gələrsə, vahid cəbhə, "bir millət, bir ordu" kimi çıxış edəcək.

"Əminəm ki, erməni xalqı müharibədən yorulub. Ona görə də İravan bütün diqqətini sülhə, öz vətəndaşlarının ölkəni tərk etməməsi üçün onlara şərait yaratmağa yönəltməlidir. Azərbaycanın uzadığı sülh eli bu respublikanın inkişafına və ermənilərin rifahına aparan yoldur", - deyə Hulusi Kılıç sözlərini yekunlaşdırıb.



Milli Məclisə növbədənkənar seçimlərin vaxtı açıqlandı

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Meclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisə növbədənkənar seçimlərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Milli Məclisine növbədənkənar seçimlərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını ve Konstitusiyasının 981-ci maddəsinin I



hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisine növbədənkənar seçimlər 2024-cü il sentyabrın 1-nə təyin edilsin".



Həzirdə bütün dünyada 250 milyon qız və oğlan təhsil almaq imkanından məhrumdur. UNESCO-nun "Fəaliyyətsizliyin qiyməti: Uşaqların və gənclərin təhsildən kənardə qalmاسının global özəl, maliyyə və sosial xərcləri" adlı hesabatında ilk dəfə olaraq təhsildəki boşluqların iqtisadi və sosial fəsadları təhlili edilir. Təşkilatın baş direktoru Odri Azulay üzv dövlətləri məktəbi tərk edən uşaqların sayını azaltmağa çağırıb. O deyib: "2030-cu ildək hər il 10 trilyon dollar – bu, uşaqların məktəbi tərk etməsinin və təhsildən məhrum olmasının heyrətəməl dəyəridir. Maliyyə mülahizələrinə əlavə olaraq, bu mənfi tendensiyənə əhəmiyyətli sosial təsir də var. UNESCO-nun bu hesabatındaki mesaj aydınlaşdır: təhsil strategi sərməyedir - fəndlər, iqtisadiyyatlar və bütövlükde cəmiyyət üçün ən yaxşı investisiyalardan biridir. Mən üzv dövlətləri bu ümumbəşəri hüququn hər bir insan üçün ən qisə zamanda reallığa əvərilmesini təmin etməyə çağırı-

UNESCO: "Dünyada 250 milyon uşaq təhsil almaq imkanından məhrumdur"

ram".

AZERTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, hesabatda 1948-ci ildə təhsilin ümumbəşəri insan hüququ elan edildiyi, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi kimi hamı həm üçün keyfiyyətli təhsilə çıxışının müəyyən olunduğu vurgulanıb. Bununla belə, təhsilə çıxış sahəsində onilliklər ərzində əldə edilən irəliləyişlərə baxmayaraq, dünyada 250 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır, habelə aşağı və orta gelirli ölkələrdə 10 yaşlı uşaqların 70 faizi sade yazılı metni başa düşə bilmir.

Yeni hesabatda UNESCO bildirir ki, uşaqların məktəbdən kənardə qalması və təhsildəki boşluqlar 2030-cu ilə qədər ildə 10 trilyon dollar təşkil edəcəyi, bunun da Fransa və Yaponiyanın birgə illik ÜDM-sinə bərabər olduğu vurğulanır.

Bu maliyyə mülahizələrindən əlavə, hesabatda təhsildə olan nöqsanların vurdugu əhəmiyyətli sosial zərər barədə xəbərdarlıq edilir. Belə ki, əsas bilik və bacarıqların mənimsənilməsindəki boşluqlar bütün dünyada gənc qızlar arasında erkən hamiləliyin 69 faiz artması ilə əlaqələndirilir, eyni zamanda, orta təhsilin hər ili qızların 18 yaşına qədər əre getməsi və uşaq sahibi olması riskini azaltmağa kömək etdiyi qeyd olunur.

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Iqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəylik



Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafada dair beş milli prioritətdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Hemin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşlılıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilmesi istiqamətində işlər aparılır. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasında olduğundan zəngin külək və günəş potensialından istifade edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.

BMT-nin Iqlim Dəyişmələri üzrə Çərçive Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, elece də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunə kimi səciyyələnir.

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və ətraf Mühit Proqramının icraçı direktoru qəbul edərək bildirdiyi kimi, 200-e yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstekləməsi ölkəmizə olan etimadın göstəricisidir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

QLOBAL İQLİM DƏYİŞİKLİKLƏRİ MƏSƏLƏSİNİN MÜZAKİRƏ OLUNDUĞU MƏRKƏZ

Azərbaycanın dünyadanın en böyük və mühüm dövlətlərə tədbirlərindən biri olan COP29-a 2024-cü ilde ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti tətənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irali sürmek üçün konsensusla qərar qəbul etməlidir. Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümdən sonra xarici siyasetimizin en böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, beynəlxalq birlik 30-40 ölkə

İlham Əliyev: "Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək"

deyil: "Beynəlxalq birlik dünyadanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmışdır. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmüşdür. İrəmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu gənə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik".

Birleşmiş Milletlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Anderson bildirib ki, Azərbaycan qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyadan toplaşlığı bir mərkəzə çevriləcək. O vurğulayıb ki, Azərbaycanda keçirilecek COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqtəyi-nəzərindən çox ciddi və önəmlı qərarların qəbul edilməsi gözlənilir.

YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq "Troyka" mexanizminin yaradılması çox vacib bir addım kimi dəyərləndirib və bu müdrik qərara görə tebrüklerini çatdırıb.

Dünya qazıntı yanacağından yeni yanaçaq növüne doğru keçid prosesindədir. Azərbaycan yaşıl iqlim və yaşıl keçid nöqtəyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirir. Neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımlar ənənəvi rola malikdir. Rəqəmsal əsaslı və "ağılı kənd təserrüfatı" konsepsiyanının inkişaf etdirilməsi, tullantıların idarə edilmesi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyataya keçirilən tədbirlər yüksək dəyərləndirilir. Bu ilin "Yaşıl dünya namine həmrəylik ili" elan ediləsi əhəmiyyət daşıyır.

Azərbaycan BMT-nin Iqlim Dəyişmələri üzrə Çərçive Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl programla bağlı

məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ilde BMT-nin iqlim Dəyişmələri üzrə Çərçive Konvensiyasını ratifikasiya etdiğindən sonra qlobal iqlim dəyişmələrinin menfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslerdə mühüm rol oynayıb. Dubaydakı COP28 summitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürürdür. COP28 summitində Azərbaycanın fəal iştiraki elbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermesinə əsaslanır.

ƏMƏKDASLIĞI VƏ MƏQSƏDÖNÜLÜ FƏALİYYƏTİ EHTİVA EDƏN QLOBAL PLATFORMA

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderssenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-ci ilde ölkədə Ümumdünya Ətraf Mühit Günü keçirileceyi elan edilmişdir.

5 iyun 2026-ci il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 1972-ci ilde BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət və planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi namənə reallaşdırılan bütün fəaliyyət və tədbirlərdə istər əyani, istərsə de onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-ci ilde Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək.

Son bir neçə ildər ki, dünya ölkələri iqlim dəyişmələri, təbiətin məhv olması və ətraf mühitin çirkənməsi və tullantılar kimi üç amilin tərəfdən planetar böhranı həll etmək namənə həmişəkindən daha six əməkdaşlıq edir. BMT-nin sonuncu iqlim Dəyişmələri Konfransında (COP28) iştirak edən ölkələr bərpa olunan enerji, səmərəlilik və metan qazı ilə bağlı yenİ öhdəliklər xüsusunda razılığa gelmiş, həmçinin qazıntı yanacaqları dövrünün bitdiyinə işarə etmişlər. İnger Andersən qeyd etmişdir ki, dünya hökumətləri, şirkətlər, vətəndaş cəmiyyəti və insanlar qazıntı yanacaqları dövrünə son qoyulması, degradasiyaya uğramış təbiətin bərpası, çirkənmə səviyyəsinin azaldılması və daha sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması da daxil olmaqla,

bəşəriyyəti dəyişiklik etməyə çağırır. Ümumdünya Ətraf Mühit Günü qlobal səyəri bir araya gətirmək üçün vahid platformadır. "2026-ci ilde keçiriləcək Ümumdünya Ətraf Mühit Gününe qədər iqlim böhranı ilə bağlı ireliliyə nail olmaq üçün Azərbaycan Respublikası ilə birgə işləyə biləcəyəm" – deyə bildirib.

AZERBAIJAN COP29 HOST



"ÖLKƏMİZ KİÇİK ADA DÖVLƏTLƏRİNİN PROBLEMLƏRİNİ PRIORITYET İSTİQAMƏTLƏRDƏN BİRİ KİMI MÜƏYYƏN EDİB"

Xoş sözlərə görə minnəndarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gençlərle görüşündə məmnunluğunu bildirib. Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıll enerjiye keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı bildirib ki, bu, siyasi iradəmizin olduğunu göstərir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritət istiqamətlərdən biri kimi müəyyən edib və "Troyka" çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işleyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən eziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, bir dövrə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdi, son dövrlərdə yağıntının miqdarının artığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətə dəha sistemi işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin naməzəldiyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görecək ki, bizim gündəliyimiz yaşıll enerji ilə bağlıdır. Yaşıll enerji növlərinin yaradılması və yaşıll enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasetimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görecək".

Zümrüd BAYRAMOVA

44 günlük Vətən Müharibəsində Azərbaycanın 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi ölkəmizin gücündə yeni güc qatdı. Aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar anladılar ki, dünya siyaset meydanına söz sahibi olan daha bir qüdrətli dövlət daxil olur - bu, Azərbaycandır. Azərbaycan parlaq hərbi, siyasi, diplomatik qələbəsi ilə həm də regionda yeni reallıqlar yaratmış oldu.

Bu reallıqlar regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə yanaşı, bölgənin inkişafına da yeni töhfələr vermiş oldu. Təbii ki, dövlətin eldə etdiyi qələbelər cəmiyyətin daha geniş formada inkişaf etdirilməsinə imkanlar yaradır. Söz yox ki, hüquqi dövlət quruculuğunda ən başlıca siyaset azad və demokratik seçki mühitinin yaradılmasıdır. Buna Azərbaycan hakimiyəti geniş formada yer ayırrıv və keçirilən bütün seçkilərin xalqın iradəsi əsasında baş tutması üçün hər cür dəstəyini göstərir. Bu siyaset 1993-cü ildən bəri dəyişməyib. Həmən tarixdən bu gənə qədər ölkəmizdə azad və demokratik seçkilər keçirilir. Seçkilərin qalibi isə hər zaman xalqımızın inandığı və etibar etdiyi yegane partiya olan Yeni Azərbaycan Partiyası olub. Bu da ondan irəli gelir ki, bu partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin olması və Dahi Öndərimizin siyasetinin YAP Sədri, Fateh Sərkərdə, Prezident İlham Əliyevin aparmasıdır. Məhz hazırkı döndəmdə Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çox şaxəli fəaliyyət göstərir. Fakt ondan ibarətdir ki, bu gün YAP Cənubi Qafqazın ən güclü və lider partiyasıdır. Ulu Öndərimiz Heydər Əliyev ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 750 minden çox insan birləşir. Birmənalı şəkildə qeyd etmek lazımdır ki, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu gənən və gələcəyin partiyasıdır. Siyasi proseslərdə liderliyi bərpa edən kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da güclənəcək, daha böyük uğurlara imza atacaq. Çünkü ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının qarşısında yeni hədəflər də var. Bu hədəflər sırasına Heydər Əliyev ırsının təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf nail olmaqdır.

Azərbaycan dünyamın iqtisadi mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyaset nəticəsində ölkəmizə beynəlxalq aləmdə inam və etimadı dəha da artırıb. Bunun nəticəsi olaraq hər il ölkəmizə qoyulan investisiyanın həcmi artmaqdır. Ölkəmizin dünyasının ən böyük və mühüm dövlətlərətərəfən tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi de şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasetinin növbəti parlaq qələbesidir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri ölkələr və şirkətlər arasında birliliyi və həmrəyliyi yaratmaqdır. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərber etmək və bu mübarizəyə töhfə verməklə dönyanın diqqət mərkəzində olacaq. Qeyd edək ki, COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir və bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. 2023-cü ilin dekabrın 15-də BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu

sessiyasının - COP29-un gələn il ölkəmizde keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədriyi ilə keçirilən müşavirdə qeyd etdiyi kimi ölkəmiz növbəti böyük uğura imza atıb. Nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilməsinin təsdiqidir: "Biz

deməyə əsas verir. Qəlebəni şərtləndirəcək amillerdən biri de YAP Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, dövlətimizə yeni uğurlar qazandırılmış, onun mövqeyini daha da möhkəmləndirmişdir. 7 oktyabr 2023-cü il prezident seçkiləri və bu seçkilərin nəticələri bir dəfə təsdiq etdi ki, xalqımız Ulu Öndər Heydər Əliyev tərəfindən esasi qoyulan siyasi kursa alternativ görəmür. Ədalətli, şəffaf demokra-

sil olmuşmuşlar.

Deputat seçilmiş şəxslərdən 44 nəfəri ilk dəfə parlamentari kimi fəaliyyətə başlamışdır. Onlardan 24 nəfəri hakim partiyası, 18 nəfəri bitərəfləri, 2 nəfəri isə müxalif partiyaları təmsil edir. Beləliklə, deputat seçilmiş şəxslərin (121 nəfərin) ümumi tərkibinin təxminən 35,5 faizi yenilənmiş, cəmiyyətin daha geniş əsası parlament vasitəsilə dövlət idarəciliyində təmsilçilik imkanı əldə etmişdir. Hazır ki, Milli Məclisin fəaliyyət məhsuludur. Dövlətimizin inkişafına, insanların həyat şəraitinin dəha da yaxşılaşmasına, beynəlxalq aləmdə mövqelərinin dəha da möhkəmlənməsinə xidmət edən demokratik qanunlara qəbul edilib.

Böyük hədəflərə və məqsədlərə nail olundu

Tam qətiyyətlə qeyd etmək olar ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyaset nəticəsində xalqın istək və arzusu olduğu bütün hədəflərə nail olunub. 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Əliyev andığımə mərasimində demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmə üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsündə çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönmeyəcəyəm". 2003-cü il də deyilən tarixi fikirlər yüksək səviyyədə həyata keçirilib. Böyük nailiyyətlərə, qələbelərə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətli inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi. 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyuldu, tarixi Azərbaycan torpaqlarında suverenliyimiz bərpa olundu. Parlaq qələbədən sonra işğaldan azad edilən ərazilərdə böyük quruluq abadlıq işləri həyata keçirilir. Bütün azad edilən ərazilərə quruluq, abadlıq, bərpa işlərindən sonra öz doğma yurdlarına köçürürlər. Prezidentimizin diqqət və qayğısı əhatə olunan şəhid ailələrinin, qazilərin maddi və mənəvi qayğıları ilə yanaşı, mənzil, məşət məsələləri ilə de öz həllim tapır. Şəhid əvladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqədümü verilir. Rəsmi məlumatla istinadən demek olar ki, parlaq hərbi qələbədən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilir. Bele ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəme təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlliyyi olan şəxslərin mənzillə təminatı programı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlliyyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilir.

Müharibə ilə əlaqədar əlliyyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünü məşğulluq proqramına cəlb olunub.

Sonda 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərefəsi Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində dediyi tarixi fikirləri qeyd etmək yerinə düşərdi: "Inanıram ki, mənim axıra çatdırıa bilmədiyim tələyülü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizle İlham Əliyev başa çatdırıa biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirem". Ulu Öndər Heydər Əliyevin dövlətçilik ırsını inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurulub və dövlət dönya durduqca yaşayacaq.

İLHAM ƏLİYEV



Qalib Azərbaycan yeni seçki ərefəsində

buna layiqik, biz apardığımız siyaset nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşdur. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbegün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasetimizlə qazanmışıq.

Bizim müstəqil siyasetimiz, principial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığı, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilmesi bize olan hörməti daha da artırırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-də "Euronews" a verdiyi müsahibəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bərpaolunan enerjidən istifadə kimi məsələyə də münasibət bildirib. Prezidentimiz müsahibəsində bildirib ki, bərpaolunan enerjidən istifadəye olduqca düşüñülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdəşləq tələb edən məsələləri biz tərəfdəşlərimizlə həll etməliyik.

Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürürlüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faiza çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmiz bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qıqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qıqavat təşkil edir. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 megavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

YAP gücünü xalqdan alır

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdiridi ideya və principi vər və YAP üzvləri də bu yolla addımlayırlar. Bu digər amilləri nəzərə alaraq qeyd etmək olar ki, keçirilməsi planlaşdırılan növbəti parlament seçkilərinin qalibi də YAP olacaq. Çünkü elə olunan qələbelər, qazanılan nailiyyətlər bunu

tik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasetə tam dəstəyini ifadə etdi. Çoxsaylı yerli və beynəlxalq müşahidəcələr, ictmaiyyət tərəfindən diqqətə izlənilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi iqtidár-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. 44 günlük Vətən müharibəsində qazanılmış bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının da böyük payı var. Çünkü yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib.

Təsadüfi deyil ki, Azərbaycan ictmaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, parlament və belədiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərəndir. Bu baxımdan növbəti parlament seçkilərinin qalibi yənə də YAP olacaq şübhəsizdir. Artıq seçkilərə hazırlıq çərçivəsində həkim Yeni Azərbaycan Partiyası Mili Məclisin buraxılıqla seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüs ilə çıxış edib. Nəzərə almaq lazımdır ki, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların manəsiz istirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyallılığa esaslanmaqla yenidən formalşması ölkəmiz de aparılan islahatlara çox mühüm bir töhfə olmuşdur. O zaman dövlət qeydiyyatında olmuş 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 nəməddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsən 244-nin namızədiyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namızədiyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamente seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitəref olmuşdur. Mütləq çoxluqda olan YAP üzvləri və bitəreflərlə yanaşı mandat qazanmış 8 müxalif partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təm-



Fransa vətəndaş müharibəsinə sürüklənir

Fond bazarında Fransa istiqrazları geriləməyə başlayıb. Avropa Mərkəzi Bankının (ECB) keçmiş rəhbəri, Avropa

bacarsa da, onların ittifaqı kövrəkdir və daxili çekişmələrə meyllidir və bu, sabit həkimiyəti çətinləşdirir.

Üstəlik, birinci tura sayılı günlər qalib və solçular baş nazir postuna namizədlə bağlı belə razılışa bilmirlər. Bazar günü, solda yerlərin əksəriyyətinə sahib olan France Invictus partiyasının lideri Jean-Luc Mylenchon yeniden "ölkəni idarə etmək istədiyini", lakin "tətbiq etmək" niyyətində olmadığını söyləyib. Lakin digər solçu partiyalar həkimiyətin cilovunu ona təhvil vermək istəmirler.

Mütəxəssisləri çağırın

Bütün təlatümlü siyasi enişlərə baxma-yaraq, Fransa güclü hökumətləri ilə məşhurdur. Buna görə də, Makronun həkimiyəti saxlayacaq bir baş nazir tapa bilməməsi sürpriz olardı, ona görə də onun apolitik mütəxəssislərdən ibaret komanda təyin etməli ola biləcəyi ilə bağlı fərziyyələr var. Le Figaro qəzeti yazır ki, politoloq Benjamin Morel, ECB başçıları Trişə və Laqardan əlavə, Fransa prezidenti müxalifet mərkəzçi, Müqavimət qəhrəmanlarının nəvəsi, həm sol, həm de sağ tərəfindən hörmət edilən Şarl de Kurson kimi görkəmli parlament xadimini təyin edə bilər.

Beleliklə, texnokratik hökumət kənd təsərrüfatı və ya evtanaziya kimi həssas mövzularda iddialı hədəflər qoymayacaq, ictimai hüquq üzrə mütəxəssis Lando bildirib. "Bu, büdcədə əsaslı dəyişikliklər və mübahisəli sahələrdə islahatlar təkan verməyəcək" deyib. Bununla Fransa AB-nin keçmiş komissarı Mario Montinin 2012-ci ildə bazar qarşılığından sonra ekspertlər hökumətinə rəhbərlik etdiyi İtaliyanın izinə düşəcək. Bununla belə, texnokratik hökumətin başçısı çox güman ki, Milli Assambleyanın gərgin fəaliyyətinə dözməli olacaq, cünki Fransa prezidenti ildə bir dəfədən çox olmayaq növbədənən parlament seçkiləri təyin edə bilər.

"Baş nazir hətta idare edə biləcək, lakin birinci il parlament üzvləri buraxılma təhlükəsi ilə üzleşmədən hökuməti devirməyə çalışaraq əylənə biləcəklər", Lando deyib.

Siyasi qeyri-müəyyənlilik büdcə məsələləri üçün də təhlükəli olacaq. Parisin borc və dövlət maliyyəsi ilə bağlı narahatlıqları nəzərə alsaq, bu, artıq beynəlxalq bazarlar üçün həssas məsələdir və bu, dönyaın ən dəhşətli vəziyyətinə çevriləmək riskidir. Büdcə vaxtında razılaşdırıla bilməsə, hökumət parlamentin təsdiqini gözlemədən dövləti saxlamaq üçün onu fərmanla icra edə biləcək.

Bununla belə, siyasi legitimlik olmasa, texnokratik hökumət böyük islahatlar və ya büdcə ixtisarı həyata keçirməkdə faktiki olaraq aciz qala-caq. Və Fransa artıq ağır iqtisadi çətinliklər və borc və maliyyə səbəbindən Avropa Komissiyasının sanksiyaları təhlükəsi ilə üzləşib. Belə bir təlatümlü siyasi mənzərədə yalnız bir şəxs həkimiyətin bəzi görünüşünü saxlaya bilər, yəni Makronun özü.

Seçkilər ərefəsində Le Pen bildirib ki, ölkədə vəziyyət tam çıxılmaz vəziyyətə düşərə, Fransa prezidentinin "yalnız bir seçimi olacaq: istefə. Fransanı sistemli böhran bürüyərsə, bu çağırışlar daha yüksək səsle eşidilecək. Ancaq başqa variantlar da var. Zamanla ayaqlaşan Fransa mətbuatı prezidentin səlahiyyətlərinin "müstəsnə"lara qədər tam siyahısını öyrənir ki, bu da yalnız genişmiqyaslı böhran zamanı – məsələn, seçkilərdən sonra istifadə oluna bilər.

Əvvəller bu cür konstitusiya səlahiyyətləri yalnız bir dəfə - Əlcəzairde istefada olan fransız generallarının Şarl de Qolla qarşı dövlət çevrilişinə cəhdindən sonra istifadə olunub. Yelisey sarayında müxtəlif variantlar müzakirə olunur. "Onlar gələcək haqqında başlarını qasıyırlar" deyə mənbə bildirib. Yenə də söz Makronundur, istefamı, yola davammı?

V.VƏLİYEV

Fransa tarixinin ən çətin anları-nı yaşayır. Makron həkimiyət kreslosuna əyləşəndən bəri bu ölkənin qara günləri başlayıb. Sarkozinin həkimiyətdə olduğu vaxtda Fransa tarixinə vurulan "Qordi düyüyü" nü qılınca gücünə açmaq istəyən Makronun səriştəsizliyi böyük imperiya dövlətini dizə gətirib. Makron siyaset adamı deyil, qılınıcı iti olsa da onu lazımi yerə vurmağı bacarmır. Həm ölkə daxilində, həm də xaricində baş verənləri zor gücünə yönəldirməyə çalışan Yelisey sarayının hazırlı sahibi ölkənin imicinə böyük və dağdıcı zərbələr vurmaqdə davam edir.

Makronun fikrincə, ifrat solun və sağın siyasi programları Fransanı vətəndaş müharibəsinə aparacaq. Nəşrin redaktorlarının fikrincə, növbədənənər seçkilərinə elan edilməsindən sonra presidente əsəbiləşib: onun partiyası ictimai rəy sorgularında heç də önde deyil. İyunun 30-na təyin edilmiş növbədənənər parlament seçkilərinə 5 gün qalmış fransızlar hədə-qorxu gəlir. Prezident Emmanuel Makron bir daha ifrat sağçı və ifrat solcu partiyaların yaradıldığı təhlükə barede xəbərdarlıq edib. Sağçı millətçi Milli Birlik (RN) və solcu France Unconquered (LFI) partiyasının siyasi programları vətəndaş müharibəsinə səbəb ola bilər.

O, payı çox yüksək qaldırmışdı? Emmanuel Makron liberal qüvvələrinin məğlubiyyətine və Avropa seçkilərində Marin Le Penin başçılıq etdiyi sağ millətçilərin səs-küylü qələbəsinə cavab olaraq Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıldıqdan sonra açıq-aydın əsəbiləşməye başlayıb. O, yeni parlament seçkiləri təyin edib və seçkilərin iki turda: 30 iyun və 7 iyulda keçirilməsi nəzərdə tutulub.

Makronun partiyası III yerdədir

Bazar ertesi axşam nəşr olunan "Nəsil Özün Et" podkastında Makron izah edib ki, ifrat sağçılar insanları dirlərinə və menşəyinə görə etiketləməklə təhlükəsizlik məsələlərində cəmiyyəti bölür. Beleliklə, onun fikrincə, sağçı millətçi Milli Birlik vətəndaş müharibəsinə qızışdırır. Solcu "Feth edilməmiş Fransa" partiyası isə Makronun vətəndaş müharibəsinə də səbəb ola biləcəyinə inandığı "kommunitarizm forması" təklif edir. Hazırkı sorğularda Milli Birlik, Feth edilməmiş Fransanın da daxil olduğu sol bloku qabaqlayıb. Makronun partiyası üçüncü yerdədir.

Fransa idarəolunmaz hala gələndə

"Politico" yazır ki, Makronun liberal mərkəziləri həddindən artıq sağa və solçulara qarşı mövqelərini itirsələr, Fransa iqtisadiyyatı çökəcək. Paris artıq xaosun qarşısını necə almaq barəde düşünür. Bir həll yolu var: apolitik texnokratları hökumətə çağırmaq. O, Avrozonanın ikinci en böyük iqtisadiyyatını xilas etmek üçün Brüsselə gəlib, lakin bazarlar onun reseptinin nəinki çox ged olduğunu, həm də çox zəif olduğunu deyir.



nır. Həddindən artıq sağçıların səs çıxluğu əldə etməsindən sonra, Marseldən Lillədək yoxsun immigrənt məhəllələri həftələrlə etirazlarla sarsılıb. Nəticədə Parisdə keçirilən Olimpiya Oyunları zamanı polis son həddə işləməli olub. Bundan əlavə, fermerlərin qəzəbi paytaxta sıçradı: narazı sakınlər Yelisey çöllərində pəncərələri sindirdilər və nazirlikləri peyinlə səpdilər. 68 yaşlı Laqard prezident Emmanuel Makronun iqtisادşları cılıqlamaq və hökumət qurmaq üçün son ümidine əvvəlib. Heç bir siyasi qrup aydın çıxluq yaratmaq üçün kifayət qədər səs toplaya bilmədiyi üçün koalisiya danışçıları



dəfələrlə ugursuzluqla nəticələnib. Nəhayət, anlaşılan budur ki, Fransa iqtisadiyyatının uğurumun kənarında olması bu ölkənin sağalmamaq immunitetini artırır.

O qədər də fantastik deyil

Sorğular göstərir ki, 30 iyun və 7 iyulda keçiriləcək iki turlu seçkilərdə heç bir siyasi blok səs çıxluğu qazana bilməyəcək və Makronun liberal mərkəzilərinin ifrat sol və sağa tamamilə çökəcəyi təqdirdə Fransa iqtisadiyyatının da çökəcəyi qorxusu artıb. Bu gün çox az adam Laqardı ECB-dəki rahat işindən Paris cəhənnəməne sövg etməyi düşünər, lakin Fransa siyasi dairələri artıq ölkənin başına texnokratların yerləşdirilməsi imkanını müzakirə edirlər. Makron və onun müttəfiqləri də sol və sağda mötədil millet vəkillərinin daxil olacağı geniş koalisiya ideyasını irəli sürürələr, lakin belə bölmənmiş siyasi mənzərədə bu mümkün deyil və parlamentin iflic olması riski getdikcə artır. Fransanın konstitusiya hüququ üzrə profesoru Laureline Fontain izah edib ki,

Fransada partiyalar siyasi spektrin eks tərəflərində olduqda koalisiya hökumətləri bir şey deyil. "Asılı parlament" qorxusu artıq prezidentin düşərgesini də bürüyüb. "Ölkənin geləcəyi təhlükə altındadır... Ya biz aydın səs çıxluğu əldə edəcəyik, ya da sistemli böhran riski var", - deyə Makronun maliyyə naziri Bruno Le Maire bildirib. Siyasi ənənəye görə, prezident ən çox parlament mandatına malik olan partiya və ya koalisiyadan baş nazırı seçilir.

Milli Assambleyadakı yerlərin əksəriyyətin ifrat sağçılarına keçəcəyi proqnozlaşdırıldıqını nəzərə alsaq, Makron Milli Birlikin lideri Jordan Bardellanın yeni hökuməti ile işləməli olacaq. Bununla belə, 28 yaşlı Bardellanın "prezidentin köməkçisi" kimi fəaliyyət göstərmək niyyətinde olmadığını və yalnız mütləq səs çıxluğu ilə ölkəni idare etməye razılaşacağını bəyan edərək, Makronun təklifini qəbul edib-ətməcəyi



hele də bəlli deyil. Jan-Jaures Fondunun ifrat sağçı qüvvələr üzrə eksperti Jean-Yves Camus, "Men Bardellanın baş nazirlikdən imtina edəcəyinə inanmaqdə çətinlik çəkirəm" deyib. Milyonlarla seçici bu anı nəfəsi kəsilib gözləyir... Bardella həkimiyətin astanasında belə deyə bilməz: "Gəlin, yerimiz çatır".

Ancaq aydın şəkildə müəyyən edilmiş çıxluq olmadan, Bardella həqiqətən de həkimiyət rıçalarından imtina edə bilər ki, partiyası 2027-ci il prezident seçkilərinə, Marin Le Pen yenidən yüksək vəzifəyə iddia edə bildiyi vaxta qədər ölkənin rəhbərliyində



ugursuzluğa düşcar olmasına. Üstəlik, Bardella Fransanın parlament çıxluğuna sahib olmayan ilk ifrat sağçı baş nazir olmaja razılaşarsa, müxalifet partiyaları asanlıqla birləşərək etimadsızlıq səsvermesi vere və hökuməti devirə bilər. Ona görə də, Kamyuya görə, Le Pen baş nazir kreslosunu təqib etmir - ne özü, ne də Bardella üçün. Onun sözlərinə görə, "nisbi çıxluğun həkimiyətinin adı çətinlikləri" ilə yanaşı (müəyyən qüvvə seçkilərdə qalib gəlsə də, parlamentdə yerlərin yarısından azını əldə etdikdə) Milli Birlik əksər digər partiyalar üçün çox zəhərlə hesab olunur.

Digər tərəfdən, solçular seçkilərdə qalib gəlsələr, onlar da azlıq hökuməti qurmayı bilərlər. Fransanın dörd əsas solcu partiyası Makronun erkən seçkilər təyin etmək barədə şok qərarından sonra günlərdə birləşməyi

Uğurlu sosial siyaset



Yeni reallıqlar yaratmış müstəqil Azərbaycan özünün inkişaf dövrünü yaşıyır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdretinin daha bir nümayişi kimi qiymətləndirilir.

"Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmaliyiq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bize bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünkü yene də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasetimiz her zaman belə olub", - deyə Prezident çıxışlarının birində bildirmiştir.

İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi İslahatlar sosial sahəde əhəmiyyətli dərəcədə uğurlara səbəb olub. Təbii ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin Azərbaycanın hərəkətli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Ölkə rəhbərinin məqsədyönlü İslahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasetə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasetin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilmesi, əhalinin sosial müdafiəsinin gücləndirilmesi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyaset nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyə-

əsi davamlı olaraq yüksəlib. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük naiqliyyətlərle müşayiət edilən inkişafdan səhəbət açmaq mümkün deyil. Sosial siyaset insanların həyatının bütün sahələrini ehət edir.

birlər həyata keçirilir.

ŞƏHİD AİLƏLƏRİ, MÜHARİBƏ İLƏ ƏLAQƏDAR ƏLILLİYİ OLAN ŞƏXSLƏR 6 050 MƏNZİL VƏ FƏRDİ EVLƏ TƏMİN OLUNUB

Şəhid övladlarının təhsil haqları dövlət tərefindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərençəm mühərabə ellilləri və şəhid ailələrinin dövlət tərefindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. Dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və mühərabə iştirakçıları ilə bağlı həyata keçirilən geniş-miqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, postmühərabə dövründə şəhid ailələri üzvləri və mühərabə iştirakçıları olan 128 min şəxse 348 min xidmət göstərilib. Belə ki, şəhid ailələri üzvləri və mühərabə veteranları olan 105 min şəxse 118 min aylıq sosial ödəniş, 23,1 min şəxse birefəlik ödəmə təyin olunub. Şəhid ailələri, mühərabə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı programı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, mühərabə ilə əlaqədar əlilliyi olan şəxslər 528 avtomobil təqdim edilib.

Şəhid ailələri üzvləri və mühərabə iştirakçıları olan 11 min şəxse 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Mühərabə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və mühərabə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşgüləşmiş programına cəlb olunub. Postmühərabə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhət edərək, onlara dəstək yönəlmiş 348 min xidmət göstərilib.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın sosialyönlü ölkə olduğunu isbatıdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahi və mənafeyi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI



Milli Məclisin növbədənkənar sessiyası keçirilib

Iclasda 15 məsələ müzakirə olunub

Dünən Sahibə Qafarovanın sədriliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə əlaqədar müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanda parlamentarizm ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolü xüsusi qeyd edilib. Çıxışlarda, habelə VI çağırış Milli Məclisin səmərəli fəaliyyətin dən söhbət açılıb, ötən müddət ərzində görülən işlər təqdirəlayiq hesab edilib, parlament diplomatiyasının ölkə Prezidentinin müəyyənləşdiridiyi istiqamət üzrə uğurla davam etdirildiyi bildirilib.

Sonra parlamentin sədri Sahibe Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini, ilk iki məsələnin möhtərəm Prezidentin bir mektubu ilə Milli Məclise daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.

Iclasda iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergi-tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Səməd Seyidov fikirlərini açıqlayaraq sənədin iqtisadi məsələlərlə yanaşı, həm də siyasi əhəmiyyətə malik olduğunu deyib, ölkə Prezidentinin ümumtürk iqtisadi, mədəniyyət məkanının yaradılması, ümumtürk geosiyasi fenomeninin dönya siyasetinə təqdim edilməsi ilə bağlı ardıcıl siyaset apardığını vurğulayıb. Səməd Seyidov rəhbərlik etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib. Sonra gündelikdə üçüncü olan növbəti 10 məsələsinin müzakirəsi aparılıb.

İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Mülki dövriyyəde olmasına yol verilmeyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyəde olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Gömrük tarifi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda, Aile Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" qanunlarda, Torpaq Məcəlləsində, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların icrası Məcəlləsində, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilmesi haqqında", "Məcburi kökünürlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Gömrük orqanlarında xidmet haqqında Əsasname"nin təsdiq edilməsi barədə", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tə-

Ceyms O'Brayn: "907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığıımıza maneə olduğunu düşünmürəm"

"Mən ABŞ-in ve Azərbaycanın regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcəyini gözleyirəm." Bu barede jurnalistləre açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn deyib.

"Biz artıq bunu səmərəli şəkildə edirik, lakin irəlilədikcə daha çoxunu edəcəyimizə ümidivarıq. Regionda sülhü təmin etmək diqqətimizi bölgədən kənarda olan təhdidlərə yönəltməyə imkan verəcək. Ümumiyyətə, regionda inamın və etimadın yaradılması çox vacibdir. Hesab etmirmə ki, bizim Konqresde "907-ci düzəliş" in leğvi məsələsini nəzərdən keçirmək istəyi var, ancaq istisnalar mövcuddur. Hər bir administrasiya - Respublikaçılar və Demokratlar şərtlər tələb etdikdə bundan imtina olunmasına dair qərar qəbul ediblər. Hazırda mövcud durumu təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgəzar əlaqələrimiz var.



Xüsusilə "907-ci düzəliş" in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.

ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb ki, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır. "Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir", - deyə Ceyms O'Brayn bildirib.

diq edilməsi barədə", "Dövlət sosial siyorta sisteminde fərdi uçot haqqında", "İşsizlikdən siyorta haqqında" və "Məşğulluq haqqında" qanunlarda, "Yol hərəkəti haqqında" Qanununda və İnzibati Xətalar Məcəlləsində, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanunda, Aile Məcəlləsində, Cinayet Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, "Şəhid adının əbədiyyətdən keçirilməsi və şəhid ailələrinə edilən güzəştər haqqında" Qanunda, həmçinin "Auditor xidməti haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunaraq hər biri ayrı-ayırılıqla qəbul edilib.

Gündəliyin 13-cü məsəlesi olan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumatlı iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib.

O, bildirib ki, layihə lisenziyalar və icazələr sahəsində prosedurların daha da təkmilləşdirilməsi, eyni zamanda səmərəliyin artırılması meqsədile hazırlanıb. Bu kontekstdə sənəd üç istiqamətdə dəyişiklikləri özündə ehtiva edir. Vüqar Bayramov layihədə təklif olunan dərman vasitəsinin xərici (beynəlxalq) qeydiyyatının tanınması müddələrinin yenilənməsi, dövlət rüsumunun ödənilməməsinin hüquqi nəticələrinin genişləndirilməsi, bir sıra termin və ifadələrin dəqiqləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərdən danışır. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dəyişikliklərlə əlaqədar bu komitələrin rəylərini diqqətə çatdırıldıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin müavini, parlamentin Gəncələr və idman komitəsinin sədri Adil Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, "Bədən tərbiyəsi və idman haqqında" Qanunun 59-cu maddəsinə təklif olunan dəyişiklik paralimpiya sahəsində yüksək nəticə göstərmiş idmançıların və

idman işçilərinin əməyinin qiymətləndirilməsini və paralimpiya təqaüdlerinin təsis olunmasına nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin sonuncu məsəlesi - "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fealiyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva məlumat verib.

O bildirib ki, layihədə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Belə ki, bir qrup dəyişikliklər bələdiyyələrin fealiyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddələrinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb.

Müzakirədə parlamentin komitə sədrleri Fazıl Mustafanın və Siyavuş Novruzovun, deputatlar Razi Nurlullayevin və Kamran Bayramovun fikirləri dinlənilidikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Müzakirədən sonra çıxış edən Milli Məclisin sədri Sahibe Qafarova iyunun 30-nun Beynəlxalq Parlamentarizm Günü qeyd edildiyini bildirib. Deyib ki, ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin başlığı işləri əzmlə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilib.

Daha sonra Milli Məclisin sədri növbədənkənar sessiya barədə qısa hesabat verib. Deyib ki, iyirmi bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilib, otuz bir qanun və qərar qəbul edilib. Parlamentdə bu dövrə "Sağlam ailə modeli və nikah hüquq" mövzusunda ictimai dini məsələ keçirilib. Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.



Vətənə daş, torpağa qardaş, ölkəyə vətəndaş olduq

Daş, tarixdir, əsrlərin o başından bu başına-dək ötən tarix. Biz olma-saydıq, o tarixi kim yaşa-dardı? Biz Vətənə daş olduq. Hər dağında, hər qayaında, çayında, hər elində... Daş olduqca da daşlaşdıq. Tariximizi yaz-dıq. Hüner, qəhrəmanlıq səhifəsini öz əllərimizlə yazıb bu Vətənin daşına çevrildik. Qoparmaq istə-dilər, qopmadıq. Daşimaq istədilər, yerimizdən qaldıra bilmədilər. Əlləri külünglə gəldilər üstümüzə, bir qətrəmizi qopara bilmədilər. Çünkü biz bu Vətənin daşı olduq. Yerindən tərəpənməyən, düşdürüyü yerdə ağır olan daşı...



qurban vermek üçün gözlərini dünyaya açınlar. Elə buna görə də deyilməyibmi ki, oğul torpaq payıdır. Yəni istənilən bir məqamda yaşıdan asılı olmayaraq o torpağın-ən çox sevdiyi sevdalısının payına çevrilə bilər...

Biz ölkəmizə vətəndaş olduq. Xalq şairi rəhmətlik Məmməd Araz yazardı ki, Vətən daşı olmayıandan olmaz ölkə vətəndaşı. Biz ölkəmizin vətəndaşı olmağı əsrlərdir haqq edirik. Çünkü önce onun daşı olmağı bacarmışıq. Tarixin o üzündən bəri əllərimizlə yazdığını salnamələri vərəqləsək, görərək ki, bu xalq yadelli işğalçılarla, torpağımızda gözü olanlarla, bu səbəbdən də ölkəmizə yürüşlər edənlərlə nece mübarizələr aparıb, bu torpağın hər bir qarışının qorunması, mühafizə olunması üçün canından keçib. Beləliklə də biz Vətənin daşı olmuşuq ki, bu Vətəni, bu torpağı bu günlərə gətirib çıxara bilmışık. Deməli, biz həqiqətən də ölkəmizin vətəndaşı olmağı haqq etmişik.

Cox uzağa getməyək...

Bəli, daş tariximizi kəlmə-kəlmə oxuyub öyrənmişik. Kimlərin bu xalqla hansı müna-sibətdə olduğunu, kimlərin üzdə, kimlərin arxada dostluğunu da, düşmənliyini də görmüşük.

Cox uzağa getməyək. Yaşımızın imkan



verdiyi, özümüzü anladığımız dövrlərə bir nəzər salaq. Biz haralardan haralara gəldik. Bizim başımıza nələr-nələr gəldi. Qonşuluqdan kənar ermənilərdən səhət açaq. Hansı ki, ötən əsrin əvvəllerindən süfrəmizin başındakı düşmənimizdir bu yer-siz-yurdsuzlar. Haradan gelib bizimle qonşu oldular, heç bilmədik. Bir də ki qonşu oldular deyəndə, onların torpağı yox idi ki, bizimlə də qonşu olalar. Bize sığına-sığına, süfrəmizin qırıq-quruğu ilə dolana-dolana içimzdə düşməne çevrildilər. Sonra torpaqlarımıza göz dikenlərin havadarları hərdən bir qarışımızı qoparıb "onların olsun" dedi və beləliklə də bu vəhi qəbilə qulağımızın dibindəcə düşmən qonşumuza çevrildi.

Başqasının hesabına torpaq sahibi olan-lar elə ki, bir qədər özlərinə gəldilər, başla-dılar yeni-yeni torpaq iddialarına. Yəni bun-ları da onlara vəsiyyət edənlər, başa salan-lar var idi. Yoxsa əzəldən torpağı, bu torpa-ğə bağılılığı, sevdası olmayan yaradılanda sonradan bu hissələr formalşa bilməz.

Arxalarında dayananlar, əslinde Azərbaycanın varlığını, sərvətini sinirə bil-meyənlər erməni adlı varlıqları qızışdırıb ortaya saldı ki, bizim hüzurumuzu qaçırıslar. Dinc yaşamagımızı, regionda söz sahibi olmağımızı engelləsinlər. Çünkü bu dövlətin sabahındakı işiq onların gözlərini qamaşdı-

rıb korluq həddine gətirməkdə idi.

Ötən əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllerində ermənilər qızışdırıb yenidən ortaya salındılar. Bütün havadarlarının gücü ilə Azərbaycan torpaqlarını işğal etmək, ölkəni yaralamaq, o yaraların illərlə qan süzməsinə çalışıdilar. Beləliklə də XIX-XX əsrin ayrı-ayrı illərdə ermənilərin azərbaycanlılara qarşı törendikləri soyqırımları 80-ci illərin sonundan başlanan erməni işğalçılıq siyaseti ilə başa çatdı. Nəticədə həmin illərdə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyüün də ermənilərin havadarları ilə əlbirliyi ilə torpaqlarımızın 20 faizdən artığı erməni faşistləri tərəfindən işğal edildi.

İşğal edildi, yoxsa...

Torpaqlarımız əslində ermənilərə satılı-mdı. Səriştəsiz qruplaşmanın vəzifə kürsüsünə, hakimiyyətdə qalmaq arzusuna, yerlərini bərkitmək isteklərinə qurban getmişdi Qarabağ və Şərqi Zəngəzur. Lakin siyaset o qədər ikibaşlı idi ki, AXC-Müsavat cütlüyü torpaqları satmaqla yanaşı, həm də minlər oğul və qızımızın, günahsız körpənin qətləne fərman vermişdi. Vətən daşı olan torpaq sevdalılarımız əllerində ov silahı, şana, yaba, dirmiq ilə düşmənin qarşısına çıxmışdır. Düşmən isə havadarları tərəfin-dən ən müasir silahlarla silahlanmışdı.

Bizim hakimiyyət həvəsliləri isə torpaqları satıb otaqlarında gizlənmiş, Qarabağ üçün kömək uman insanlardan dəqiqlişəbi gələn telefonları açmışdır. İnsanlar cəbhə-de kütləvi şəkildə şəhid olur, qan su yerinə axır, soydaşlarımız öz ata-baba ocaqlarından, əzəli yurdundan silah burnunda çıxarı-lır, qovulur, hakimiyyətdəkiler isə susmağa üstünlük verirdilər.

Bu səbəblərdən də heç vaxt işğal sözü ilə razılaşmaq istəmirəm. Erməni kim idi ki, Azərbaycan torpaqlarını işğal edə. Minlərlə insanı qətlə yetirə, minlərlə insanın 30 il köçküñ həyatı yaşamasına səbəb ola...

Torpaqlarımız satılmışdı. Bu, tarixi faktdır. Azərbaycanlıların heç vaxt unutma-cağı, tariximizin qara bir səhifəsini təşkil edən fakt. Deməli, bəli, heç də hər kəs Vətən daşı olmağı bacarmışdır. Daha doğrusu Vətənin daşı olmaq da gərək Ulu Yaradan tərəfindən insana nəsib edilə. Cox təessüf ki, onların bu nəsibdən payı olmadı. Tarixin səhifələrində deyil, zibilliyində yer alıdlar.



Beləliklə, 30 il...

90-ci illerin əvvəllerində minlərlə şəhid versək də, insanlar hər qarış torpaq uğrunda canından keçəsə də, lakin milli ordumuzun yox dərəcədə olması, hakimiyyətdə olanların isə qəti şəkildə yaxına durmaması neticəsində torpaqlarımız anası Azərbaycandan ayrı düşməli oldu. Düşmən 30 il əzəli torpaqlarımızda at oynatdı. Sərvətlərini daşıdı, satdı-sovdu, tarixi-mədəniyyət abidələrimizi, məscidlərimizi yox etdi, bir sözlə, daşı daş üstündə qoymadı. Bu torpaqlara faşizmin ən qəddar üsullarını tətbiq etdi. Bununla bir tərəfdən də həqiqəti ortaya qoydu əslində. "Bu torpaqlar bizimdir", - deyən ermənilərin yanlış fikirdə olduğunu elə ilk günlərdən təsdiqlədi. Çünkü insan övladı özünün olanlarına qətiyyən bu divanı tutmazdı.

Minlərlə məcburi köçkün ozan-mankı iqtisadiyyati - çökmüş Azərbaycanın dörd bir tərəfəne yayıldı. Həmin vaxtlar insanların hansi zülmlərlə, çətinliklərlə qarşılaşmasına, hansi şəraitde yaşamasına coxlarımız şahidik. O zamana kimi ki, Ulu Öndərimiz yenidən Azərbaycanda hakimiyyətə gəldi, AXC-Müsavat qruplaşması hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra iqtisadiyyatımız, sosial heyatımız kimi, məcburi köçkünlerin də həyat tərzi dəyişməyə başladı. Ancaq onlar üçün nə qədər təminatlı şərait yaradılsada, yurd həsrəti, ocaq arzusu bir saniyə də bu insanları tərk etmədi. Minlərlə soydaşımız elə qəriblikdə yurd həsrəti, hicranı ilə dünyasını dəyişdi.

Torpaqlarımızdan 30 il ayrı qaldığımız illərdə 1993-cü ildən baş-

layaraq Ulu Önder Heydər Əliyev tərəfindən əzəli yurdlarımızın geri alınması üçün çoxsaylı tədbirlər həyata keçirildi. Milli Ordumuz tekmilləşdirilməyə başlandı. Hələ Ulu Önder Naxçıvanda olarkən bu addım orada atılmışdı. Çünkü Öndərimiz yaxşı bilirdi ki, nə qədər ki, ordumuz yoxdur, torpaqların azadlığından söhbət gedə bilməz. Ölək iqtisadiyyatı da həmçinin. Çökmüş iqtisadiyyat dırçəlmədən hansi müharibədən söhbət gedə bilərdi. Zəfer qazanmaq, düşməni çökdürmək üçün axı güc lazımdı.

Biz illərlə bir gün torpaqlarımızı qaytarmaq arzusunu ilə yaşadıq. Ulu Öndərin başlığı,

Lakin dövlətimizin başçısı bütün bayram ve əlamətdar günlərlə bağlı xalqa müraciətlərində həmişə onu da vurğulayırdı ki, torpaqlarımız bir gün azad olunacaq. Sülh yolu ilə olmasa, hərb yolu ilə azad edəcəyik. Bu, tarixi ədalətdir. Bu ədalət bir gün qalib gelecek.

Bela də oldu

2020-ci ilin sentyabr ayı... Əsl Vətən daşı, torpaq qardaşı, Ölək vətəndaşı olduğumuzu təsdiq etdiyimiz o gün-27 sentyabr. Həmin gün dövlətimizin başçısı televiziya ilə xalqa

deyil, sevincə, qürurla qarşılıyır-dıq.

Həmin gündən etibarən bütün Azərbaycan ayağa qalxdı. Hər kəs cəbhəyə yollanmağa can atıldı. Səfərbərlik idarələrinin qarşısı insanla dolu idi. Lakin milli ordumuz öndə idi. Könüllü gedənlərin sayı-hesabı yox idi. Bu səbəbdən də hamı gedə bilmirdi. Onlar Ali Baş Komandanın əmrini gözləyirdi. Bir əmrələ her kəs bir günün içərisində Qarabağda ve Şərqi Zəngəzurda olmağa hazır idi.

Şiddətli müharibə gedirdi. Lakin müharibənin ilk günündən üstünlük Azərbaycan tərəfdə idi.

almaq hissini ən yüksək həddə çatdırımdı. Bu səbəbdən də gənclər çoxdan idi ki, o günləri gözləyirdi. Həmin gün isə 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək düz 44 gün, 2023-cü ilin 19-20 sentyabrında isə düz bir gün davam etdi. Bu dəfə də minlərlə şəhid verdik, minlərlə qazımız oldu. Lakin bu dəfə 90-ci illər müharibəsindəki kimi əllərimiz boş qalmadı. İgidlərimiz cəbhədən evlərinə Zəfer sevinci, əzmi, qüruru ilə qayıtlardı.

Biz Zəfer çaldıq. Qarabağı və Şərqi Zəngəzuru erməni tapdağından xilas etdik. 30 illik həsrət sona çatdı. Bütün xalq qələbə sevincini yaşadı, Ölək toy-bayrama büründü.

Bəli, şəhid verdik, ürəyi-mızdən qara qanlar axdı. Övlad itirmek heç də asan məsələ deyil. Lakin biz analar oğulları Vətən üçün dünyaya getiririk. Bax, tək təsəllimiz bu oldu.

Ali Baş Komandanımız və rəhbərlik etdiyi Milli Ordumuz bizim namus, ləyəqət məsələmizi həll etdi. İllerlə torpaqlarımızın işğal altında olmasını başımıza qaxanc edənlərin yanında alımıizi açıq, üzümüzü ağ etdilər. Buna görə də şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandanımıza dünya durduqca minnətdarlıq edir, Milli Ordumuzla qurur duyuruq.

Biz hər zaman Vətənimizin bax, belə daşı, Öləkəmizin bax, belə vətəndaşlığı olmuşuq. İgidlik, qəhrəmanlıq, erlik abidəsi olmuşuq. Bunu 2020-ci ilin 44 və 2023-cü ilin 1 günü bir dəhə təsdiq etdi.

Mətanət Məmmədova

lakin ömrün vəfa etmədiyi işləri 2003-cü ildən dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev davam etdi. Ölək iqtisadiyyatı ilə ordu quruculuğu paralel şəkildə elə inkişaf etdirildi ki, onların tarzlığı eyni səviyyədə oldu.

2020-ci ilə qədər düz 17 il Ölək rəhbəri dönyanın ən mötəbər kürsülərindən beynəlxalq təşkilatlara üz tutdu. Onlara Azərbaycan həqiqətlərini çatdırıldı. Erməni yalanlarını ifşa etdi. Sülh yolu ilə torpaqlarımızın qaytarılması uğrunda mübarizə apardı. Lakin dünya susdu. Ədalətə kar olduğu üçün deyilənləri eşitmədi və anlamadı.

müraciət edərək ikinci Vətən müharibəsinin başlığını bəyan etdi.

Erməni vəhşiliyinə, tamahına son qoymağın vaxtı çatmışdı. Müharibənin başlaması acı xəbərdir. Bunu kitablardan da oxumuşq, filmlərdən də öyrənmişik, 90-ci illərdə Birinci Vətən müharibəsində isə canlı şəkildə görmüşük. Lakin dövlətimizin başçısının müharibənin başlanması ilə bağlı bəyanatını sevincə qarşılıdıq. İnanın ki, bu, dünya tarixində ilk belə hadisə idi. Bunun isə səbəbləri vardı: biz Vətənin daşı idik, torpağın qardaşı, sevdalısı idik. Əsl vətəndaş idik. Bax, elə bunlara görə də Vətənin tamlığı, ərazi bütövlüyü uğrunda ölümə getdiyi-mizi bili-bilə sevinirdik. Müharibəni ağlamaqla, sızlamaqla

Müharibənin ilk günündən qələbə müjdəsini

dövlətimizin başçısından almışdıq. Bu sevincə daha bir güc təpmişdə özümüzzdə, əmin idik ki, qələbə bir-birinin ardınca bizim olacaq və biz Böyük Zəfəri yaşaya biləcəyik...

Zəfer sevincini yaşaya bildik

Tarixi Zəfer Vətən daşı olanlarının əsl vətəndaşlığı sayəsində qazanıldı. Öləkəmizdə yetişdirilən vətənpərvər gənclərə hərbin sevdilərini vardi: biz Vətənin daşı idik, torpağın qardaşı, sevdalısı idik. Əsl vətəndaş idik. Bax, elə bunlara görə də Vətənin tamlığı, ərazi bütövlüyü uğrunda ölümə getdiyi-mizi bili-bilə sevinirdik. Müharibəni ağlamaqla, sızlamaqla



Dağıstan hadisələri - "Maskirovka doktrinası"



Dağıstan Rusiya Federasiyasının Şimali Qafqazında yerləşən, etnik və dini müxtəlifliyi ilə seçilən muxtar respublikadır. Kumuklar, noqaylar, Azərbaycan türkləri, Qafqaz türkmənləri kimi türk mənşəli qruplarla yanaşı, avarlar kimi digər etnik qruplar da bölgədə yaşayır.



Bu etnik zenginlik regionun ictimai və siyasi quruluşunu çətinləşdirdiyi kimi, bölgədəki siyasi tələblərin və hakimiyyət mübarizələrinin dinamikasını da müeyyən edir. Dağıstanın geosiyasi əhəmiyyəti Rusyanın Şimali Qafqazda təhlükəsizlik strategiyalarının əsasını təşkil edir. Xüsusən Dərbənd kimi tarixi bir şəhərin Qafqazdan Yaxın Şərqi və Şimali Afrikaya uzanan ticarət yollarının kəsişməsində olmasına regionu strateji əhəmiyyət kəsb edir. Bundan başqa, Dağıstanın Xəzər dənizində sahil xətti və Mərkəzi Asiya ilə əlaqəsi regionun geosiyası dəyərini artırır.

Son illərdəyse Dağıstan, radikal islamçı təşkilatların fəaliyyət göstərdiyi

bölgə kimi tanınır. Məlumdur ki, xüsusilə islami ekstremist qruplar bölgədə telim düşərgələri quraraq yerli əhali arasında da dəstək tapıb. Bu qruplar bölgədəki sosial-iqtisadi problemlərdən, etnik və dini fərqliliklərdən istifadə edərək radikallaşma və terror aktları həyata keçirirlər. Rusiya Federasiyasının terrorla mübarizə siyaseti, xüsusilə FSB-nin bölgədəki əməliyyatları və keşfiyyat işləri bu kontekstdə kritik

əhəmiyyət kəsb edir. Lakin bu qurumların günümüzdə hansı dərəcədə effektiv olmasının sual altındadır.

Beləliklə Rusyanın Dağıstandakı siyaseti təkcə daxili təhlükəsizlik məhdudlaşdırır, həm də regional və beynəlxalq əhəmiyyət kəsb edir. Xüsusən de Rusyanın Ukraynaya hərbi müdaxiləsi və Avropadakı siyasi gedişləri regionda təhlükəsizlik vəziyyətinə təsir edən amillərdəndir. Bu kontekstdə Dağıstanda baş verən terror hadisələri və radikal qruplaşmaların fəaliyyəti Rusyanın regional siyasetinə və beynəlxalq legitimliyinə birbaşa təsir göstərə bilir.

Belə ki, Dağıstanda terror aktlarının artması regionun sosial, iqtisadi və siyasi strukturunu, eləcə də Rusyanın beynəlxalq siyaseti və geosiyasi strategiyaları ilə dərinlənən bağlıdır. Bu hücumlar regionda təhlükəsizlik problemlərini və etnik münaqişə potensialını artırır, eyni zamanda Rusyanın daxili təhlükəsizlik siyasetinin effektivliyində sinəq rolunu oynayır.

Görünən odur ki, Rusyanın daxili və



xarici siyasetində avtoritar yanaşması, hegemon iddiaları son illər ciddi beynəlxalq narahatlıqlar doğurur və artıq gözənilən nəticələri vermir. Məsələnin öncəsi baxarsaq Sovet İttifaqının dağılmasından sonra Rusiya özünün yenidən qurulması prosesində daima öz regional güc mövqelərini möhkəmləndirməyə çalışıb. Buna baxmayaraq Rusyanın "Maskirovka doktrinası" kimi əsullarla hərbi və siyasi müdaxilələri ört-basdır etmək, çəşqinqılıq yaratmaq və qəfil hücumlar həyata keçirmək məqsədi daşıyan manipulyasiya siyaseti bu günün standartlarına cavab vermir. Beləliklə başı qarışq olan dövlət regionlardakı təhlükəsizliyi qoruya bilməməkələ birlikdə siyasi gündəmi də yönəldində bilmir.

Zərdüşt Quluzadə



Bizim ictimai nəqliyyat mədəniyyətimiz...

Matanət Məmmədova

Bizlərdən bəzilərimiz böyüsek də, yetkinləşsək, ahıl yaşa çatsaq da, hələ də özümüzü apara bilmirik. Bu, çox yerdə görünür, müşahidə edilir, lakin ictimai nəqliyyat vasitələrində, ona aid dayanacaqlarda, platformada həm göz-gözə görünür, həm də nifrətə səbəb yaradır...

Vallah, adamın ağlamağımı, gülmemiyimi, əsəbləşməyimi, əsəbindən ölməməyi gelir, hansı olur, deyə bilmərəm, amma onu deyə bilərəm ki, elə bir gün olmaz ki, bu hissələrin birini keçirmədən ya işə gəlib çıxa biləsən, ya da evə gedib çata biləsən. Məsələn, dayanmışın avtobus dayanacağında, gözləyirsən. İndi də gözləmək bir qədər uzun çəkir, bu artıq hər kəsə məlumdur.

Hə, mətləbə gelim. Gözləyirsən ki, indi marşrut gelər, bir azdan gelər. Gözləyirson də, nə edəsən? Bir də baxırsan ki, arxadan bir nəfər tüpürdü və o tüpürək gəlib düz sənin qarşısında bərqərar oldu. Nə deyəsən, dönüb geri baxmağı məsləhət görmürəm. Çünkü arxada mədəniyyət sarıdan kasib əhval-ruhiyyədə olan adamın sıfətinin ürəyinizi sıxacağından ehtiyat edirəm. Bəs nə edəsən, elə yerindəcə deyinəsən? Deyinə bilərsən, lakin nə fayda. Qaldı tənbəh etməyə, bunu da etsən, gərek dava düşə ortaya. Çünkü həmin o tüpürən var ha, onda mədəniyyətdən əsər-əlamət olsa, əslə tüpürməz. Elə buna görə də inanın ki, bir söz desəniz, sizi günahkar çıxarıcaq.

Daha sonra enirsən metroya ki, ya işə tez çatasan, ya da eve. Platformada yanından əlində çar-çanta ilə biri ele sürətlə ötüb keçir ki, inanın, az qalırsan düşəsən qatar yoluna. Ay qardaş, ay bacı, hələ nə qatar var, niyə tələsirsən, hara tələsirsən? Guya elə qatar gelən kimi minib gedəcəksən? Bu olardı tətildən əvvəlki vaxt ki, bir, iki deyib qatarları yola salandan sonra üçüncüyə minsən, bu da Allahın qisməti, sənə bəxşisi ola bilərdi. İndi ki, sakitlikdə, qoy qatar gəlsin dayanınsın, içindəki sərnişinlər ensin, min də, bəs belə iş olmaz axı...

Yaxşı, bir təhər qatara minmək nəsib, qismətin oldu. Ta qaldın qatarda, İndi gəl, en görüm, necə enirsən? Nə qapının ağızdakılar buna yol verəcək, nə də platformada dayanıb qapının açılmasını və özünü vaxt itirmədən içeriye salmaq istəyən sərnişinlər. Sən qalırsan ortaçıda, xinciminc olandan sonra bir təhər ya bayırına çıxa bilərsən, ya da qatar yola düşür, bir stansiya da irəli getmiş olursan. Əsəblərin pozulur. Lakin nə fayda...

Olur da, Allahın işidir, təsadüflərin təsadüfü nəticəsində ya metroda qatarda, ya da marşrut avtobusda əyləşmisən, görürsən ki, yanındaki yer boşdur, papağını, ya da əlindəki çantayı da oraya qoyursan. Bunları əldə də saxlamaq olardı. Düzdür, boşdur, lakin o yer axı bizim papaq, çantalarımız üçün deyil. Gərekdir ki, bir sərnişin gəlib başımızın üstündə dayana, ondan xeyli sonra bize çata ki, eşyani götür, qoy adam əyləşsin...

Maraqlıdır, vallah, bizim hər işimiz maraqlıdır. Bakıda ictimai nəqliyyatın fəaliyyəti nə qədər maraqlıdırsa, heç özümüzü kənara çekməyək, bizim hərəkətlərimiz, ictimai nəqliyyatda davranışlarımız ondan da maraqlıdır.

Bəs çare nədir? Çare odur ki, özümüzə cavabdeh olaraq özümüzdə dönüş yaradaq. Papağımızı boş sərnişin oturacağına yox, qarşımıza qoyub bir fikirəşək. Fikirəşək ki, düzgün hərəkət edəcəyimizə qərar verək. Yoxsa, vallah, belə yürüməz...

30 iyun Sevgililər Günüdür

Sevgi hissi vətənə, anaya olan ülvi duyğulardan boy atır. Bu müqəddəs məfhum insanın daxili dunyasından güc alaraq bəşəriləşir, milyonlarla insanın öz ifadəsinin təsdiqinə çevirilir. Sevgidən yaranan dünya insanların üzünə sevgi qapılarını açır. Vətənə sevgi olmadan kimse sevmək, ona məhəbbətlə yanaşmaq qeyri-mümkündür. Çünkü torpaqlarımızın nəfəsini, ətrini duyduqca insan sanki ülviləşir, dünayda güclü olduğunu anlayır və ilahi bir güc onun vücutuna hakim olur.

Vətəni sevmək, onun üçün ölmək və yaşamaq hissindən böyük bir dəyər insana hakim ola bilməz. Necə ki, vətənpərvərlik ruhu ile boy atmış gencərimiz vətənin müdafiəsində duraraq, haqq savaşına qalxaraq, işğal altında olan torpaqlarımızı azad etdilər. Şəhidlik zirvəsinə yüksələn vətən övladları Vətən qarşısında ən müqəddəs borclarını vermiş oldular. Şəhidlik zivesinə ucalmış 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev kimi. Bu gün xalqımız İlham və Fərizə Allahverdiyevlərin 20 Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyünün toy gününü sevgililər günü kimi qeyd edir. Azərbaycan həyatında baş verən bu hadise xalqın adət və ənənlərini, milli dəyərlərini, milli qururunu yaşadan bir gün olaraq tarixləşdi. 30 iyun Sevgililər Günüdür.

SEVGİNİN, SƏDAQƏTİN VƏ CƏSARƏTİN GÖSTƏRİCİSİ

2003-cü ildən etibarən, bu gün ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-ci il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək özüne qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnek ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.

Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi

müqəddəs bir hissi özündə ehtiva edir. Məlumdur ki, uzun illər 14 fevral tarixi "Sevgililər Günü" kimi qeyd olunurdu. Sevgilər Günüün başlangıcı tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Günüün başlangıcı ilə əlaqədar olaraq o gündən günümüze qədər gəlmış müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasında fərqlilik başqa məcra aldı. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdırın kəslərə Azerbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümüne səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürüdüyü qanlı siyaset neçə-neçə insanı taleyini alt-üst etdiyi kimi, azadlıq eşiqi ilə yaşayan ilhamların, fərizelərin də həyatına son nöqtəni hekk etdi.

30 İYUNDA ÇALINAN "VAĞZALI"

Xatırladaq ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 sayılı, sonradan Bakıdakı 54 sayılı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da "Vağzalı" sədaları altında Fərizə İlhamgilə gelin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anası Gilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əynini geyinib evdən çıxır. Bu tarix Azərbaycan xalqına, xüsusiylə, gənclərə, tələbələrə daha da sırayet edir. 30 iyun təkcə iki gəncin bir-birini



sevdili, həmçinin iki gəncin şəhid taleyi de deyil. 30 iyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününe çevriləməzdə. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

ŞƏHİDLƏR XIYABANINDA SEVGİNİN ƏN MÖHTƏŞƏM ABİDƏSİ

İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyətdir. Neçənəcə Valentinlər Azerbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan ığid bir oğulun vətənpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi gözönüne almayan "Mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur.

1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoş-

bəxt tale yaşıyıblar. Necə deyərlər, düşmənin atəsi Bakıda açılanə qədər. 1990-ci il 19-dan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşıyır. Fərizə ele bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabani"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xirdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.

Budur, sevgi Şəhidlər Xiyabانında tariximiz ən möhtəşəm abidəsini yaratdı. Artıq tariximiz ən şanlı və möhtəşəm məkanıdır bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqla yaşıyırlar. Hər kəsin ziynet məkanına çevrilən yerde hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə hekk edən bir ömrə sahib oldular.

Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən güllesinə sinəsini gerən, sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hıyləsinə açıq etirazını bildirən bu gənclər örnek olaraq məhəbbətlə xatırlanır. Ele Sevgililər Günü də onların ruhuna ehtiram olaraq qeyd edirlər.

Zümrüd BAYRAMOVA

"Beynəlxalq tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünkü bu həmin ölkəyə böyük etimaddir". Bu sözürləri SIA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, belə böyük beynəlxalq tədbirlər də hər ölkədə keçirilmir: "Əsasən, o ölkədə keçirilir ki, həmin ölkənin iqtisadiyyatı güclü olur, ölkədə sabitlik olur, o ölkədə təhlükəsizlik təmin olunur. Bu mənada Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bunları da yüksək səviyyədə həyata keçirir.



"Böyük beynəlxalq tədbirlərin keçirilməsi həmin ölkəyə etimaddir"

MÜNASİBƏT

Ona görə də bu günlərdə BMT-nin baş katibinin müavini və BMT-nin ətraf mühit programının icrası direktoru İ.Anderson Azerbaycana geldi. O, müxtəlif görüşlər, tədbirlər keçirdi. Azərbaycan Prezidenti onu qəbul etdi".

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həqiqətən də, ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu göstərir. Azərbaycan yaşıl iqlim və yaşıl keçid nöqtəyi nəzərindən qəti siyasi irade nümayiş etdirir. Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirlər, xüsusiylə rəqəmsal əsaslı və ağıllı kənd təsərrüfatı konsepsiyasını inkişaf etdirmekle tullantıları idare edilməsi, ətraf mühitin Xəzər dənizinin ekoloji



mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər bu gün yüksək qiymətləndirilir. Azərbaycanda keçirilən beynəlxalq neft-qaz sərgilərində dünyadan bu sahədə olan nəhəng şirkətlərinin nümayəndələrinin iştirakı, ABŞ Prezidenti C.Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərməsi və bu tədbirləri alqışlaşması çox böyük etimaddir, Azərbaycana olan dəstəkdir. Hesab edirəm ki, Azərbaycan olaraq noyabrda keçiriləcək COP29 tədbirini yüksək səviyyədə keçirəcəyik. Çünkü biz

artıq böyük tədbirlərin keçirilməsini bilirik. Ancaq bu səviyyədə tədbir hələ Azərbaycanda olmayıb. Ona görə də bu tədbirin də yüksək səviyyədə keçirilməsi gözlənilir. Belə beynəlxalq tədbirlərin əhəmiyyəti həddindən artıq çoxdur. Birinci, Azərbaycan, onun iqtisadiyyatı, mədəniyyəti tanınır. Azərbaycanın görməli yerlərini, xalqının mentalitetini, istiqamətliliğini, sevgisini görürəl. Bu da Azərbaycanın təbliğ olunmasına səbəb olur" - deyə o, eləvə edib.

Söylü Ağazadə

"ATS MİLL" MMC

31 dekabr 2023-cü il tarixinə

Kommersiya Təşkilatları Üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi



MÜSTƏQİL AUDİTORUN RƏYİ

"ATS MİLL" Məhdud Məsuliyətli Cəmiyyətinin rəhbərliyinə:

Maliyyə hesabatları üzrə auditor rayı:

1. Bütün məsuliyətli maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə növbələrini və göstərlən tarixdə qatan il üzrə pul vasaitlərinin hərakatını Kommersiya Təşkilatları Üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq audit zamanı edilmiş dözləş və aləvələrdən sonra bütün əhəmiyyətli aspektlərdə adətənlə oks etdirir.

Auditin Predmeti

- 31 dekabr 2023-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- Həmin tarixdə başa qatan il üzrə mənfət və ya zarar və məcmə galır hesabat;
- Həmin tarixdə başa qatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- Həmin tarixdə başa qatan il üzrə pul vasaitlərinin hərakatı haqqında hesabat;
- Əsas uqt siyasiyaları və digər izahəcili məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Qeyd etmək istəyik ki, 2022-ci ilin son günləri 2023-ci ilin avvalına köçürülmüşdür.

Rəy üçün şəssələr

2. Buz auditi Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun aparmış. Bu standartlar üzrə biməz məsuliyətlərinə uyğun olaraq hesabatının "Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyəti" bölməsində təsvir edilmiş. Buz hesab edirik ki, olda etdiyimiz audit səbütəri rəyimizi əsaslaşdırmaq üçün yetərlər və münasibdir.

Fəaliyyətin fasılışlılığını dair əhəmiyyətli qeyri-müəyyənlik.

Biz diqqəti "ATS MİLL" MMC şirkətinin maliyyə hesabatlarına dair izahəcili qeydlərdən olan koronavirus infeksiyəsinin yayılması surətində və bunun iqtisadi noticolarla ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorları yönəltmək istəyirik. Izahəcili qeydlərdə hazırlıka sərhədə "ATS MİLL" MMC şirkətinin öz fəaliyyətinin fasılışlılığını tömən etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənlik mövcud olmaması göstərilmişdir.

Müstəqilik.

Biz maliyyə hesabatlarının auditü aid olan etik normalar ilə Mühsibələrin Beynəlxalq Etik Standartları Şurasının "Etika macəlləsinin" (IESBA macəlləsi) tələblərinə uyğun olaraq Comityyətən asılı deyilik və bəzən digər etik əhdəliklərimizi bu və IESBA macəlləsinin tələblərinə uyğun yerinə yetirmişik.

Əsas audit məsələləri

- Əsas audit məsələləri bizim peşəkar mühəkəməmizə görə cari dövrin maliyyə hesabatlarının auditündən on əhəmiyyətli məsələdir. Bu məsələlər maliyyə hesabatlarının auditü baxımından maliyyə hesabatlarına dair rəyimizin formallaşmasında böyük lükədən nəzərə alınmışdır, bəzən məsələlər dair ayrıldıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarəediləməsi cavabdhə olən əhəmiyyətli şəxslərin məsuliyyəti

- Əhdəliklər maliyyə hesabatlarının Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhəvər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təqsilinə görə məsuliyyətli dəsir. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Comityyətən lağış etmək və ya işini dayandırmaq niyyətindən olmadıq, yaxud bunu etməkdən başqa mənəsəs alternativ olmadığı halda, rəhbərlik Comityyətən fasılışlı fəaliyyətə görə məsələlər qəymətindən etmək və ya müvafiq hallarda fasılışlı fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açılmasına və mühasibat uçutunun fasılışlı fəaliyyətin istifadə edilməsinə görə məsuliyyətli dəsir.

Maliyyə hesabatlarının auditüne görə auditorun məsuliyyəti

- Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhəvər nəticəsində, əhəmiyyətli təhriflərin klub-olmadığında dair kafı omniqlik olda etmək və rəyimiz daxil olaraq hesabatın təqdim etməkdir. Kafı omniqlik omniqliyin yüksək səviyyəsində, lakin o zamanın rəmət verir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BMUS-lara uyğun olaraq aparılmış audit onu himşaşkarlıyır. Təhriflər dələduzluq və ya səhəvər nəticəsində yaranma bilər və rəyimizdə yaxud məcmə olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları osusunda qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğunu hələ, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun apanlan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühəkəmə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Buz haqqının:

- Maliyyə hesabatlarının firialdaqlıqlı və ya sahə nəticəsində əhəmiyyətli təhriflərin olmasına riskini müəyyən edir və qıymatlandırır; həmin risklər qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslaşdırmaq üçün yetərlər və münasib audit səbütələrini olda edirik. Firlədaqlıq noticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski sahələrinə nəticəsində əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki firialdaqlıq gizli səvədələşmə, saxtakarlıq, məlumatların bələdəndən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-iştəfə halları daxili ola bilər.

- Müəssisənin daxili nəzarət sistemindən effektivliyinə görə bildirmək üçün deyir, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlanmaq üçün daxili nəzarət sistemini üzrə müəlləmələr edir.

- Rəhbərlik tərəfindən istifadə edilən uqt sıvəsətlərinin uyğunluğunu, habelə uqt toxmınları və müvafiq aqşəmlərin münasiblərini qıymatlandırır.

- Faaliyyətin fasılışlılığı principinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və olda edilən audit səbütələrinə esasında müəssisənin fasılışlı fəaliyyət göstərmək imkənli ciddi şübhə altına qoya bilən hadisə və şəraitənə görə əhəmiyyətli qeyri-müəyyənliklərin mövcud olduğu qəsnəndən goldur. Əhəmiyyətli qeyri-müəyyənliklərinə görə məlumatların aqşənməsi dəqiq yətirməli və ya bəzən məlumatların aqşənməsi yetərlər olmadıqda, rəyimizdə dayışılıklı etməliyik. Nəticələrindən audit hesabatlarının təsirli olmaması olda edilən audit səbütələrinə əsaslaşdırılmışdır. Lakin sonrakı hadisələr və şəraitələr müəssisənin fasılışlı fəaliyyətinin dayanır.

- Məlumatların aqşənməsi da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatı strukturunu və məzmununu, habelə ona əməliyyatlarını və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib etdiləməti qıymatlandırır.

Biz korporativ idarəetmə üzrə cavabdhə olən əhəmiyyətli şəxslərə digər məsələlərə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit noticələrinin, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz şəraitələrinə görə əhəmiyyətli əməliyyatlar və məlumat veririk.

24 iyun 2024-cü il

Bakı, Azərbaycan Respublikası

Prime Audit and Consulting
member firm of Praxity



"ATS MİLL" MMC MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT			
Azərbaycan manatı ilə	Qeyd	31 Dekabr 2023	31 Dekabr 2022
Aktivlər			
Uzunmüddətli aktivlər			
Bina, qurğu və avadanlıqlar	4	9,768,206	10,403,680
Qeyri-maddi aktivlər	5	3,140,000	3,140,000
Sair uzunmüddətli aktivlər	6	12,367,253	4,583,142
Cəmi uzunmüddətli aktivlər		25,275,459	18,126,822
Cari aktivlər			
Ehbiyyatlar	7	21,459,714	37,125,907
Debitör borcları	8	5,832,471	19,831,251
Pul və pul vasaitlərinin ekvivalentləri	9	295,878	1,624,854
Vergi və sair məcburi ödənişlər üzrə	10	105,207	105,207
artıq ödəmələr	11	90,244	35,750
Cəmi qısamüddətli aktivlər		27,783,514	58,722,969
Cəmi aktivlər		53,058,972	76,849,791
Kapital			
Nizamnamə kapitalı	12	28,295,055	18,104,055
Bölgündürüləmən mənfət	12	(1,663,231)	
Cəmi kapital		26,631,824	18,104,055
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər	13	1,145,108	10,025,108
Uzunmüddətli faiz yaradən öhdəliklər	14	18,997,064	25,002,083
Cəmi uzunmüddətli öhdəliklər		20,142,171	35,027,191
Ödəmələr			
Qısamüddətli kreditör borcları	15	6,228,842	16,444,413
Vergi və sair ödənişlər üzrə öhdəliklər	16	56,135	98,621
Sair qısamüddətli öhdəliklər	17		7,175,511
Cəmi qısamüddətli öhdəliklər		6,284,977	23,718,545
Cəmi öhdəliklər		26,427,148	58,745,736
Cəmi öhdəliklər və kapital		53,058,972	76,849,791

03 iyun 2024-cü ildə Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Əliyev Parviz
İcraçı direktör

Karimli Rəşad
Baş Mühasib

5

"ATS MİLL" MMC MƏNFIƏT VƏ YAZARƏN VƏ MƏCMÜ GÖLİR HAQQINDA HESABAT

Azərbaycan manatı ilə	Qeyd	2023	2022
Mal satışından galır	18	49,035,002	99,253,065
Satışların maya dayarı	19	(44,192,964)	(95,062,344)
Xidmət satışından galır	18	229,634	
Ümumi mənfət		5,141,672	4,190,721
Sair galır	18		197,555
Ümumi inzibati xarclar	20	(6,964,533)	(4,092,256)
Vergidən avvalki mənfət		(1,822,861)	296,020
Mənfət vergisi		-	(59,204)
Vergidən nəzərə alınmayan xarclar		159,630	
Xalis mənfət		(1,663,231)	236,816

24 iyun 2024-cü ildə Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmiş

“ATS FEED” MMC 2023-cü ilin yekunlarına dair audit olunmuş maliyyə hesabatlarını dərc etdi



MÜSTƏQİL AUDİTORUN RÖYİ

“ATS FEED” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə:

Maliyyə hesabatları üzrə auditor rayı:

1. Bütün fikrimizə, olaraq edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixində maliyyə vəziyyəti, habelə maliyyə noticolarını və göstərlərin tarixdə başa çatan il üzrə pul vasaitlərinin hərəkətinə Kəmərsiya Taşkətləri Üçün Beynəlxalq Məhasibat Uçtu Standartlarına uyğun olaraq audit zamanı edilmiş düzəliş və olavlarından sonra bütün əhəmiyyətli aspektlərdə adətli oks etdirir.

Auditin Predmeti

- 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- Həmin tarixdə başa çatan il üzrə mənfət və ya zarar və məcmə galır hesabat;
- Həmin tarixdə başa çatan il üzrə kapitalda dayışıklıklar haqqında hesabat;
- Həmin tarixdə başa çatan il üzrə pul vasaitlərinin hərəkəti haqqında hesabat;
- Əsas uçut siyasetləri və digar izahədi məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Qeyd etmək istəyik ki, 2022-ci ilin son qəliqları 2023-cü ilin avvalına köçürülmüşdür.

Ray üçün asalar

2. Buzi auditi Beynəlxalq Məhasibat Uçtu Standartlarına (BMUS) uyğun aparmışq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz hesab edirik ki, əldə etdiyimiz audit səbətləri rayimizi əsəsləndirməq üçün yeterli və münasibdir.

Faaliyyətin fasilsizliyinə dair əhəmiyyətli qeyri-müayyənlilik.

Biz diqqəti “ATS FEED” MMC şirkətinin maliyyə hesabatlarına dair izahədi qeydlərindən olaraq koronavirus infeksiyəsinin yayılması əsərində və bunun iqtisadi nticolarla ilə bağlı şirkətin faaliyyətinin davam etdirilməsinə dair qeyri-müayyənlilik faktorlarını yörənmək istəyik. Izahədi qeydlərə həsr olaraq “ATS FEED” MMC şirkətinin öz faaliyyətinin fasilsizliyini tamın etmək sahəsində əhəmiyyətli qeyri-müayyənlilik mövcud olmaması göstərilmişdir.

Müstaqillik.

Biz maliyyə hesabatlarının auditinə dair olan etik normalar ilə Məhasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məccəlisinin” (IESBA məccəli) tövbələrinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və bəzə digər etik öhdəliklərimizi bu və IESBA məccəlisinin tövbələrinə uyğun yerinə yetirmişik.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim pəşəkar mühakiməmizdən görə cari dövrün maliyyə hesabatlarında auditindən əhəmiyyətli mosadədir. Bu məsələlər maliyyə hesabatlarının auditü baxımından və maliyyə hesabatlarında dair rayimizin formallaşmasında bütövlikdə nizam olunmalıdır, bizer bu məsələlər dair ayrınlıqda ray vermır.

Maliyyə hesabatlarında görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan solahiyətli saxşılardan məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarında Kəmərsiya Taşkətlərinin Üçün Milli Məhasibat Uçtu Standartlarına uyğun olaraq hazırlamışına və düzgün təqdim edilmişsinə və rəhbərliyin fikrincə, daleduzluq və ya sohvlar nticosunda əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zərərli nizamət sisteminin təskilinə görə məsuliyyətli şəxslər. Maliyyə hesabatlarında hazırladıqda, rəhbərlik Cəmiyyəti logu etmək və ya işini dayandırmaq niyyətindən olmadığı, yaxud buna etmədən başqa mənəsib alternativ olduğunu halda, rəhbərlik Cəmiyyətinin fasilsiz faaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və məhasibat ugutunun fasilsiz faaliyyətin istifadəsinə görə məsuliyyətli şəxslər.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Buzi məqsədmiz təqdim edilmiş maliyyə hesabatlarının bir kimi, daleduzluq və ya sohvlar nticosunda, əhəmiyyətli təhriflərin olub-olmadığında dair kafi əminliklə olda etmək və rayimizdən auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsində, lakin o zamanın vəmir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BMUS-lara uyğun olaraq aparılmış audit onu homiye aşkarlıyır. Təhriflər dələzüllər və ya sohvlar nticosunda yaranan bəllər və ya ayrılıqla yaxud məcmə olaraq, istifadəçilərin bələ təqdim edilmiş maliyyə hesabatları arasında qəbul etdikləri iqtisadi qorarlarına təsir etmə ehtimalı olduğunu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Məhasibat Uçtu Standartlarına (BMUS) uyğun aparılan auditin bir hissəsi olaraq, bizer audit zamanı pəşəkar mühakimə töbəq edirik və pəşəkar skepsişiz nümayiş etdiririk. Biz hamçin:

- Maliyyə hesabatlarında firtdaqlıq və ya sohv nticosunda əhəmiyyətli təhriflər, həmin risklərə qarşı audit prosedurlarını hazırlanıb olda edir. Firtdaqlıq nticosunda yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskli sohvlar nticosunda yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən dəyərəksidir, cünki firtdaqlıq gizli səvdəloşluq, saxtakarlıq məlumatların bilişkəndən göstərilməməsi, yanlış təqdimat və ya daxili nizamat sisteminə sui-işləfədə halları daxili olur.

- Müssəssinən daxili nizamat sisteminin effektivliyinə dair ray bildirmək üçün deyil, şəraito uyğun audit prosedurlarını işləyib hazırlanmaq üçün daxili nizamat sistemi üzrə məlumatın olda edir.

- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasetlərinin uyğunluğunu, habəla uçot taximəlini və müvafiq açıqlamaların müsbətlərini qeymətdən.

- Faaliyyətin fasilsizliyi principinin rəhbərlik tərəfindən istifadə ediləninin uyğunluğunu və alda edilən audit səbətləri əsasında müssəssinən fasilsiz faaliyyət göstərmək imkanı ciddi şübhə altına qoya bilən hadisə və şəraitə bağlı əhəmiyyətli qeyri-müayyənlilik mövcud olduğunu qənaətindən gəldikdə, auditor rayimizdə maliyyə hesabatlarında firtdaqlıq məlumatların açıqlanmasına dikkət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rayimizdə dayisliklik etməliyik. Nticolourumuz auditor hesabatlarının təxəlinədək alda edilən audit səbətlərinə əsaslanımdır. Lakin sonrakı hadisələr və şəraitə müsəssinən fasilsiz faaliyyətin dayandırılmasına səbab ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumiyyətini təqdim etməsi, strukturunu və məzmununu, habəla ona əməliyyətlərin və hadisələrin dayandırılmasına səbab ola bilər.

- Məlumatların açıqlanması da istifadə etdikləri iqtisadi qorarlarla təsir etmədən, qeyri-müayyənlilik mövcud olduğunu qənaətindən gəldikdə, auditor rayimizdə maliyyə hesabatlarında firtdaqlıq məlumatların açıqlanmasına dikkət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rayimizdə dayisliklik etməliyik. Nticolourumuz auditor hesabatlarının təxəlinədək alda edilən audit səbətlərinə əsaslanımdır. Lakin sonrakı hadisələr və şəraitə müsəssinən fasilsiz faaliyyətin dayandırılmasına səbab ola bilər.

- Məlumatların açıqlanması da istifadə etdikləri iqtisadi qorarlarla təsir etmədən, qeyri-müayyənlilik mövcud olduğunu qənaətindən gəldikdə, auditor rayimizdə maliyyə hesabatlarında firtdaqlıq məlumatların açıqlanmasına dikkət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rayimizdə dayisliklik etməliyik. Nticolourumuz auditor hesabatlarının təxəlinədək alda edilən audit səbətlərinə əsaslanımdır. Lakin sonrakı hadisələr və şəraitə müsəssinən fasilsiz faaliyyətin dayandırılmasına səbab ola bilər.

Biz korporativ idarəətə üzrə cavabdeh olan solahiyətli şəxslər digər məsələlər və ya planlaşdırılan audit prosedurlarının haqqı və müddəti, habelə əhəmiyyətli audit nticolourumuz, o cümlədən audit zamanı daxili nizamat sisteminə aşkar etdiyimiz məsələlər və ya məsələlərin əsaslıdır.

24 iyun 2024-cü il

Bakı, Azərbaycan Respublikası

Prime Audit and Consulting
member firm of PRAXITY

AZƏRBAYCAN MƏHĀSIBAT UÇTU STANDARTLARNA	Qeyd	31 Dekabr 2023	31 Dekabr 2022
Aktivlər			
Uzunmüddətli aktivlər			
Bina, qurğu və avadanlıqlar	4	12,396,363	12,406,931
Qeyri-maddi aktivlər	5	31,227	3,132
Torpaq, tili və avadanlıqlarla bağlı məsələlərin kapitallaşması	6	23,253	396,886
Cəmi uzunmüddətli aktivlər		12,450,844	12,806,949
Cari aktivlər			
Ehtiyatlar	7	15,563,264	28,832,442
Debitör borcular	8	8,650,047	14,544,141
Pul və pul vasaitlərinin ekvivalentləri	9	288,922	3,073,361
Sair qismən müddətli aktivlər	10	14,613,393	19,762,956
Cəmi qismən müddətli aktivlər		39,115,627	66,212,900
Cəmi aktivlər		51,566,471	79,019,849
Kapital			
Nizamnamə kapitalı	11	11,480,510	11,481,510
Bölüşdürülməmiş mənfəat	11	(4,858,153)	(3,197,691)
Cəmi kapital		6,623,357	8,283,819
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli faizi yaranan öhdəliklər	12	26,600,000	35,000,000
Digər uzunmüddətli öhdəliklər	13	4,841,089	12,270,000
Cəmi uzunmüddətli öhdəliklər		31,441,089	47,270,000
Qısamüddətli öhdəliklər			
Qısamüddətli kreditör borcular	14	2,126,832	9,771,064
Vergi və sair ödənişlər üzrə öhdəliklər	15		55,985
Sair qısamüddətli öhdəliklər	16	11,375,194	13,638,982
Cəmi qısamüddətli öhdəliklər		13,502,026	23,466,030
Cəmi öhdəliklər		44,943,114	70,736,030
Cəmi öhdəliklər və kapital		51,566,471	79,019,849

24 iyun 2024-cü ildə Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Öhdəliklərinə
Maliyyə şəbəsinin müdürü

“ATS FEED” MMC PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

AZƏRBAYCAN MƏHĀSIBAT UÇTU STANDARTLARNA	2023	2022
Əməliyyatlı faaliyyətindən daxil olan pul vasaitlərinin axını		
Xalis mənfəat	(1,660,462)	(1,833,786)
Binalar qurğular və avadanlıqlarla bağlı mənşətli mənfəat	2,144,444	991,674
Xarici valyuta əməliyyətlərin üzrə məzənnə forqı	58,224	191,678
Faiz xorcular	431,849	321,938
Əməliyyatlı aktiv və passivlarda dayışılıklıdan avval əməliyyətindən daxil olan pul vasaitləri	974,055	(328,497)
Əməliyyatlı aktiv və passivlarda dayışılıklıdan avval əməliyyətindən daxil olan pul vasaitləri		
Debitör borcularla salis artım/zələmə	5,894,093	(10,676,241)
Mal-material ettiyalıtlarda salis artım/zələmə	13,269,178	(24,518,462)
Kreditör borcılarda salis artım/zələmə	5,	

Ölkəmizdə hər zaman mövcud olan gender bərabərliyi qorunmaqdadır



Gender bərabərliyi dedikdə, ictimai hayatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişilərin və qadınların bərabərliyi başa düşülür. İstənilən bir dövlətin məqsədyönlü gender siyaset var və bu siyasetin tərkib hissəsini da məhz qeyd olunan sahələrdə kişi və qadınlar arasındakı bərabərlik təşkil edir.

İstə dini, istərsə də ümumbü-
şeri insan haqları baxımından hər
iki cinsdən olanların haqlarının
qorunması və möhkəmləndirilmə-

qeyd etmek yerinə düşərdi ki,
məhz qadın və kişilərin hüquqlarının
qorunması, gender bərabərliyinin
təmin olunması üçün ölkəmiz-

nin təmin olunması təkcə hüquqi
baza və qanunvericilikdən asılı
hesab olunmur. Əvvəla ona görə
ki, bərabərliyin təmin olunması
üçün məsələlər heç də hər zaman
qanun müstəvisinə daşına bilmir.
Buna mane olan səbəblər də orta-
ya çıxır. Beləki, ələ stereotiplər
vardır ki, onlar bərabərliklə bağlı
məsələnin qanun müstəvisinə
daşınmasına mane olur. Belə olan
halda isə ictimai qınaq əsaslı rol
oynamalıdır. Hərhənsi bir tərefin
hüquqlarının pozulması halları
məhz ilk növbədə ictimai qınaqa
çəvrilməlidir. Bununla da xoşag-
əlməz halların qarşısının alınması
mümkün hesab olunur. Cəmiyyət
özü məhz bərabərliyin təmin olun-
ması üçün çalışdığı halda, ya kişin-
in, ya da qadının hüquqlarının,
ümumiyyətlə, bərabərliyin pozul-
masına imkan vermədiyi halda bu
məsələ daha arzuolunan şəkildə
öz həllini tapmış olur.
Cəmiyyətimiz birmənali şəkildə
başa düşməli və nəzərdən qaçırmamalıdır ki, bərabərlik dedikdə,
gender bərabərliyi dedikdə, hansı-
sa tərefin birinin digərinin yerini
tutması kimi başa düşülməlidir.



si, qadın və kişilərin bu hüquqlar-
dan istifadə etməsi gender siyasetin
əsasını təşkil edir.

Dünyanın heç də hər yerində,
heç də ayrı-ayrı ölkələrdə gender
bərabərliyi, qadın və kişilər arasında
bərabərlik eyni səviyyədə deyil.
Amma bununla belə bütün dünyada,
gender bərabərliyi olduqca aktual
məsələ hesab olunur. Hətta
gender bərabərliyi məsəlesi global
məqyasda nəzarət altındadır və
diqqətdə də saxlanılır. İstənilən
ölkədə gender bərabərliyi məsələsinə
xüsusi önəm verilir və hər bir
ölkənin gender siyaseti var.
Azərbaycanda da gender bərabərliyinə
necə həssə yanaşıldığı göz
önündədir. Ölkəmizdə qadın və
kişilər arasında bərabərlik daim
qorunur və bu məsələ xüsusilə
diqqət mərkəzindədir. İstənilən
sahədə qadın və kişilərin eyni
hüquqlara malik olması məsələsi
ölkəmizdə həssas yanaşlığı
da sərr deyil. Sərr deyil ki, şəxsən
ölkə rəhbərimiz, cənab Prezident
İlham Əliyev tərəfindən
Azərbaycanda gender siyaseti
ügurla həyata keçirilir. Onu da




de hüquqi baza da mövcuddur.
Buna görə də hər iki cinsin bəra-
bərliyinin, gender bərabərliyinin
təmin olunması üçün kifayət qədər
imkanlar mövcudur.

Etiqaf etmek lazımdır ki, gender
bərabərliyinin təmin olunması,
qadın və kişilərin hüquqlarının
müdafası heç də təkcə hüquqi
baza ilə tənzimlənə bilməz. Daha
dəqiq desək, gender bərabərliyi

Gender bərabərliyi dedikdə nə
kişinin qadının yerinə keçməsi, nə
də qadının kişinin yerinə keçməsi
başa düşüle bilməz.

Qadınlar və kişilər arasında
bərabərlik, gender bərabərliyi
bizim xalqımız üçün heç də yenilik
deyil və bu bərabərlik bizdə hələ
qədimdən olub. Əvvəla, İslam dini
inancına malik olan insanlar üçün
qadın və kişilər arasında fərq
qətiyyən qəbul edilən olmayıb.



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

Yazı Azərbaycan Respublikası Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demokratik məsələlərin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

İslam dini heç bir sahədə qətiyyən
ayrışıkiliyi qəbul etməyib.
İnsanlar arasında fərq qoyulması
islam əxlaqına, müsəlmanların
təfəkkürünə tamamilə yaddır.
Buna görə də İslam dini inancına
sahib olan Azərbaycan xalqı hər
hansı ayrışıkiliyi, bərabərsizliyi
qəbul etməyib və bizim üçün bəra-
bərlik məsəlesi hələ qədimdən
diqqətdən kənarda qalmayıb. Eyni
zamanda onu da nəzərə almaq
lazımdır ki, hələ qədim zamanlardan
bizim Xurşudbanu Natəvan
kimi şairə qadınlarımız da olub,
Tomiriz kimi, Nüshabe kimi hökm-
dar qadınlarımız da. Beləliklə, hər
kəs yaxşı bilir ki, Azərbaycan qadını
tarix boyu diplomat da olub, incəsənətə,
mədəniyyətə, ədəbiyyata
töhfə veren kimi də tanınıb. Buna
görə də bizdə gender bərabərliyinin,
qadın və kişilər arasında bəra-
bərliyin hələ çox qədim dövrdən
mövcud olması heç kimsədə
şübə doğura bilməz.

Kişi və qadınlar arasında bəra-
bərliyin təmin edilməsində
Azərbaycan dünya ölkələrinin

Azərbaycan qadını, beynəlxalq
konfransda çıxış edən azərbaycanlı
qadın Həmidə Məmmədquluzadə qoyub. Şərqi
qadınlara seçmək və seçilmək
hüquq verən ilk ölkə kimi tarixə
düşən Azərbaycan, qadınlara
səsvermə hüququnu hələ 1920-ci
ildə verən Amerikani da, həmin
hüquq 1944-cü ildə verən
Fransanı da qabaqlayıb və bu
baxımdan demək olar ki, müsəl-
man şərqi Azərbaycan məhə
gender bərabərliyi məsələsində
inqlab etmiş sayılır və hər zaman
öndə olub.

Hal-hazırda Azərbaycan yenə
də gender bərabərliyi məsələsində
öndədir. Azərbaycan qadını istə
dövlət idarəciliyində, istə qeyri-
dövlət sektorunda, istə təhsil
sahəsində, istə tibb sahəsində,
istə mədəniyyət sahəsində, istər-
sə də idman sahəsində şalışır.
Ölkəmizdə qadın və kişilər arasında
keç bir fərq qoyulur və bu gün
Milli Məclisdə belə millet vəkili
olan çoxlu sayıda qadınlarımız da
var, ali təhsil ocaqlarında çalışan,



pedoqoji fəaliyyətlə məşğul olan
qadınlarımız da az deyil.
Azərbaycan qadını elmi kəşflər
edir, müxtəlif sahələrdə uğurlara
imza atırlar və onlar öz fəaliyyətləri
ile heç də kişilərdən geri qalmırlar.
Qadınlarımız elmle yanaşı,
mədəniyyətimizin də inkişafına
tövhələr verməkdəirlər. İdman
yarışlarında Azərbaycanın adını öz
qələbələri ilə uca tutan, bayraqımı-
zı qadirən qadınlarımız da var və
onları fərqli etməye dəyər. Belə bir
şəraiti, qadınlarımız üçün belə bir
imkanı yaranan sözsüz ki, ölkə-
miz, dövlətimizdir. Ölkəmizdə
qadın və kişilər arasında fərq
qoyulmadığına görə qadınlarımız
üçün heç bir manə yoxdur və
buna görə də Azərbaycan qadını
istənilən sahədə fealiyyət göstərə
bilir. İstənilən sahədə Azərbaycan
qadını kişilərlə ciyin-ciyinə çalışır
və işinə öhdəsindən də layiqincə
gəlir və bütün bunlar onu deməyə
əsas verir ki, ölkəmizdə hər zaman
mövcud olan gender bərabərliyi
qorunmaqdadır.

Inam Hacıyev



29 iyun
2024-cü il

Sosial şəbəkələrin yaranma məqsədi nə idi?



MÜNASİBƏT

"Sosial şəbəkələrin yaranma məqsədini iki aspektindən dəyərləndirmək olar. Çünkü sosial şəbəkələrin yaranma amali sırf müyyən forumu, qrupu, toplumu bir araya gətirmək idisə, bizi nə qazandırdı faktoru tamam fərqliidir". Bu sözləri SIA-ya açıqlamasında Tedroid Media-nin həmtəsisçisi Bəxtiyar Həsənov deyib.

O bildirib ki, sosial şəbəkələrin varlığı hızırda sırf başlanğıcdakı kimi müyyən bir network formalasdırmaq yox, başlıca olaraq gəlir modeli, şirkətlərin üzərindən qazanc formalasdırıldığı bir sisteme əvrlilib: "Bildiyimiz kimi hazırda sosial media en böyük marketing vasitələrindən biridir. Bütün şirkətlər marketing dedikdə ilk növbədə sosial şəbəkələrdən istifadə edir. Amma biz yaranma məqsədine qayıtsaq, yaranma məqsədi insanları müyyən networkingle bağlı bir-birləri ilə nelərə bölüşə biləcək alət kimi olması idid. Məsələn, en sadəndən baxsaq, Facebook, Instagramda başlanğıc olaraq məqsəd ancaq sosial network yaratmaq istəyən şəxslərin "Facebook"da öz fikirlərini bölüşməsi idisə, "Twitter"da başlanğıc mərhələsində "Facebook"a nisbətən fərqli olaraq qısa 150 simvol limitində öz fikirlərini Twit atması idisə, "Instagram"da insanların öz networkingini şəkillərlə bölüşməsi ile paylaşması on planlaşdırma idid. Amma bunların hamisinin ortaq bir məqsədi var idid. İnsanların öz aralarında fikir, yaxud da, həyat tərzi nümunəsini paylaşmaqdan ibarət idid. Başlanğıcda insanların rəsmi üslubda bir-birləri ilə fikirlər bolumşayıcı, başlıca olaraq iş axtara biləcəyi forum idid. Zamanla ancaq sosial media mədəniyyətinin formalşılması ilə indiki halını aldı. Hazırda sosial media bize çox şey qazandırır. İstədiyimiz hər şeyle bağlı məlumat almaq imkanına malikik".

"Sosial şəbəkə anlayışı bize nə qazandırdı dedikdə sosial networking anlayışından tamam kenara çıxıb marketingə gelirik. Sosial media faktoru hər bir insanın gündəlik həyatında istifadə etdiyi bir şeydir. Bu xidməti sizə pulsuz təklif edən şirkətlər sizə nələrin maraqlı olduğunu, hansısa media şirkəti o kütleyə nə xitab edərək ondan necə qazanc əldə edə biləcəyindən, hər bir sosial medianın sahibi olan şirkətin ayrı, onu istifadə edən istifadəçilərin ayrı gəlir modeli olan mexanizmə əvrlilib. Şirkətlər hazırladı sosial medianı piar etmək, marketingdən istifadə etmək üçün istifadə edirlər. Siz sadəcə istifadəcisinizse, sizin üçün o qədər də əhəmiyyətli olmayıacaq, məlumat almaq,

vaxt keçirmek üçün istifadə edirsiz. Diger tərəfdən də abunelik xidmətləri getdikcə artır. Məsələn, iş axtarmaq üçün platformaya əvrlidi, sonra genişləndirdi. Abunelik xidmətləri satılır, o abunelik xidməti ilə şirkətinizə ən uyğun işçini belə sünü intellekt alətinə pul verib sosial şəbəkədən almaqla o xidmətləri əldə edə bilərsiniz. Diger tərəfdən "Instagram"da paylaşığınız bir şeyi kütlə qarşısına çıxarmaq isteyirsinizse, marketing mövcuddur. Çünkü siz ödeniş edirsiniz. Hər hansıa şirkəti reklam edəcəksinizsə, o, sizin üçün sosial şəbəkə üzərindən gelir modelinə əvrlür. Bu kimi əsas faktorlar var ki, sosial şəbəkələr bir növ rəqəmsal marketing aləti kimi istifadə olunur, neinkin başlangıçda biz onu networking aləti kimi istifadə edirdik. Nisbətən networking imkanları sosial şəbəkələrdə daha azdır, daha çox müyyən gəlir, müyyən nəticə əldə etmeye fokuslanır. Orada da iki istiqamət ancaq sade istifadəçilər və marketing imkanlarından istifadə edən istifadəçilərlər görə bölündür" - deyə o, əlavə edib.

Söylü Ağazadə

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycanın ən böyük İKT şirkəti Azerconnect Group BMT-nin İnkısap Programı tərəfindən "Gender İnkliativ iş yeri" mükafatına layiq görüldü. Mükafat BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplerine (QSGP) həsr olunan mərasimdə təqdim edilib.

Tədbirdə Azerconnect Group tərəfindən həm şirkət daxilində, həm də cəmiyyətdə gender bərabərliyi və inkliativ mühitin inkişafı üzrə həyata keçirilən uğurlu layihələr, irəli sürülən təşəbbüsler barədə geniş məlumat verilib. Eyni zamanda, Azerconnect Group-un iki il ardıcıl olaraq nüfuzlu "Top Employers Institute" tərəfindən "On Yaxşı İşsətgürən" kimi seçilən yegane yerli şirkət olduğu vurğulanıb.

Qeyd edək ki, Azerconnect Group 2022-ci ildə BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplerine qoşulub. BMT-nin Qlobal Sazişi və BMT Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanmış Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlaşdırır, həmçinin korporativləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir. QSGP Azərbaycanda BMT-nin İnkısap Programının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması layihəsi çərçivəsində həyata keçirilir.

Azerconnect Group ölkəmizin dinamik şəkildə İNK və yüksək texnologiyalar sahələrində fealiyyət göstərən şirkətdir. Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fealiyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!



Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolcusu Kristiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb. SIA xəbər verir ki, 39 yaşı həcumçünün ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.

Ulduz futbolcu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyuncusu Lotar Matteus (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka

Modrić izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.

Qeyd edək ki, Portuqaliya seçməsi turndə mübarizəni davam etdirdikcə, Kristiano Ronaldo öz rekordunu daha da yaxşılaşdıracaq.



Baş redaktor:
Bəhrüz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az
"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 3200